



DİQQƏT!

SƏS QƏZETİNDƏN NOVBƏTİ YENİLİK!

Səs qəzeti artıq Azərbaycanda ilk dəfə olaraq Video qəzet formatında nəşrə başladı.

Video xəbəri izləmək üçün telefonunuzun kamera bolməsinə daxil olub QR kodunu telefonunuza oxuduraq ekrana gələn linkə daxil olun.

QEYD: Android telefonlar üçün QR Code Reader skine proqramını telefonunuza yükləyərək videolara daxil ola bilərsiniz.



İsmayilov

"SƏS" qəzeti mənim üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 158 (6122) 11 sentyabr 2020-ci il. Qiyməti 40 qəpik

"Əlinçə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

"Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir"



Koronavirus, yoxsa mövsümi xəstəlik olduğunu necə müəyyən edək?

Artıq yay fəslinin bitməsinə sayılı günlər qalıb. Addım-addım payız fəslinə doğru irəliləyirik. Bu mövsümün xarakterik xüsusiyyətlərindən biri də orqanizmdə müəyyən dəyişikliklərin baş verməsidir. Mütəxəssislər də təsdiqləyirlər ki, payız mövsümündə kəskin respirator infeksiyalar və qrip müşahidə olunur. Ən yüksək risk qrupuna 1 yaşdan 65 yaşa qədər olan insanlar daxildir. Xüsusilə də fəsil dəyişikliyi xroniki xəstəliyi olanlara daha çox təsir edir. Bu zaman...

Bax 6



Rasim Quliyev: "Rusiya "Türk Şurası"nın qapısını döyəcək"

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində məlum tərribatları bir neçə səbəbdən qaynaqlanır. Birinci səbəb Paşinyan rejiminin daxili narazılıqlardan yayınmaq və Ermənistan cəmiyyətinin diqqətini bu məsələyə yönəltmək istəyi ilə bağlıdır. Bilirsiniz ki, Nikol Paşinyan "Soros" Fondunun dəstəyi ilə "məxməri inqilab" nəticəsində iqtidara yiyələnib...

Bax 4



İqtisadi Şuranın ilk iclası keçirilib



Bax 5

Sentyabrın 10-da Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın ilk iclası keçirilib. İclasda Şuranın üzvləri - Azərbaycan Respublikasının Prezidentinin köməkçiləri...

Azərbaycan-Türkiyə dostluq körpüsü əbədidir!

Azərbaycanın nüfuzlu nümayəndə heyətinin Türkiyəyə daha bir səfəri başa çatıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya...



Bax 3

Rayonlara yollar açıldı, bəs yenidən bağlanma ehtimalı varmı?



Avqust ayının 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə...

Bax 6



Şər maşını ifşa olunur



Bax 11

Azərbaycan Ermənistanın əsgərlərini "Interpol"da axtarısa verdi



Bax 12

"Amaci" yenidən efirlərə qaydır



Bax 16

“Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoforata keçirilən müşavirədə əldə olunan nailiyyətlərdən danışaraq bildirib ki, koronavirusa qarşı mübarizədə müsbət dinamika müşahidə olunur: “İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş tədbirlər müsbət nəticə əldə etməyə imkan verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir: “Onu da bildirməyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.



Ancaq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən və görülən tədbirlər nəticəsində Azərbaycanın adı nümunəvi ölkələr sırasında çəkilir. Tədbirlər ciddi nəticələr verməkdədir. Sevindirici haldır ki, artıq bu gün koronavirusa qarşı mübarizə tədbirləri effekt verir və artıq üç həftədir ki, müsbət dinamika müşahidə edilir. Bütövlükdə isə, pandemiya başlayandan dərhal sonra dövlət tərəfindən bütün lazımı qabaqçılıq tədbirlər həyata keçirilməyə başlandı. Bunun nəticəsində ölkəmiz vəziyyətdən az itkilərlə çıxıb.

Dövlət başçısı çıxışı zamanı diqqətə çatdırdı ki, koronavirusla bağlı mübarizədə addımlar vəziyyətə uyğun şəkildə atılacaq. Karantin vəziyyəti hamını yorsa da, pandemiyanın fəsadları nəzərə alınmalıdır. Nəzərə alsaq ki, dövlət rəhbərliyi, Operativ Qərargah insanların sağlamlığı və təhlükəsizliyi üçün fasiləsiz işləyir, vətəndaşlar da vəziyyətin ciddiliyini nəzərə almalıdır.

Prezident əlavə edib ki, karantin rejimi

nə vaxt mümkünə yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olub. Vətəndaşlar nəzərə almalıdır ki, əgər bu yumşaldımdan sonra yenə də xəstəlik kəskin artsa, karantin rejimi yenə də sərtləşdiriləcək. Ona görə də, hamı məsuliyyətli olmalı, qaydalara əməl etməli, tibbi maskalardan, dezinfeksiyaedici vasitələrdən istifadə etməli, sosial məsafəni gözləməlidir. Belə olarsa, karantin rejimini daha da yumşaldıb normal həyata tez qayıtmaq mümkün ola bilər.

Həmçinin onu da qeyd etmək lazımdır ki, pandemiya şəraitində sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizdə iqtisadi və sosial məsələlər də öz həllini tapır. Bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edildi. Dövlət sektorunda çalışın 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləməyə, dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımı maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Bundan əlavə, 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq

öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub. Onlara 190 manat həcmində müavinətin verilməsi buna sübutdur. Müşavirədə dövlət başçısının qeyd etdiyi kimi, sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Avqust ayında da onlara 190 manat ödəniləcək.

“Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir”

Dövlət başçısı koronavirusla bağlı yaranmış bu rejimin nə vaxta kimi davam edəcəyinin məlum olmadığını deməklə, onu da bildirib ki, virusa yoluxmanın səbəbi insanların məsuliyyətsizliyidir: “Ona görə indiki re-

jim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımı addımlar atılıb. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadəcə qaydaları gözləmir, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkarənə pozurlar. Dünyəni məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

Bir sözlə həmin adamlar bir daha bilməlidirlər ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz. Hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Çünki qanun şahdır, şah qanun deyil. Heç bir şəxs öz mövqeyindən, statusundan istifadə edərək qanunları poza və qanunun tələblərini poza bilməz və bütün atılan addımlar Azərbaycan insanı, onun sağlamlığı və təhlükəsizliyi üçündür!

Beləliklə, hər bir şəxs mövcud realığı, qanunun aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

R. Kamalqızı

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 101-ci kitabı çapdan çıxıb

Ölkəmizin hər bir bölgəsi inkişaf edir. Gənclər gələcəkdə elə işləməlidirlər ki, bu inkişaf dayanıqlı olsun, müstəqilliyimiz əbədi olsun. Ona görə bir daha demək istəyirəm - bunu nə qədər çox təkrarlasaq ziyarı yoxdur - bilik, savad, vətənpərvərlik, Vətəna bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimizdir. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən Prezidentəm, var gücümle çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenidən çapdan çıxmış 101-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışındakı çıxışından götürülüb. SİA-nın məlumatına görə, çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin fevral-mart aylarını əhatə edir. Yeni kitabda Prezident İlham Əliyevin İtaliya Respublikasına dövlət səfərinə, Türkiyə və Türkmənistan prezidentlərinin ölkəmizə səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə və mətbuata

birgə bəyanatlarla dair materiallar toplanıb. Nəşrə Azərbaycan Prezidentinin ABS, Böyük Britaniya və Rusiyanın, Avropa Yeni-dənqurma və İnkişaf Bankının ölkəmizə gəlmiş yüksək vəzifəli şəxslərini qəbul etməsi haqqında informasiyalar daxil edilib. Dövlətimizin başçısı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münafişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb.



Bu cildde oxucular Azərbaycan Prezidentinin Goranboy, Şəmkir, Qazax, Ağstafa və Tovuz rayonlarına səfərləri zamanı infrastruktur obyektlərinin, o cümlədən “ASAN xidmət” mərkəzinin, xəstəxanaların, parkların, sənaye müəssisələrinin açılışında söylədiyi nitqlərinin mətnləri, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.


Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin altıncı toplantısında, altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında dərin məzmunlu nitqlərinin mətnləri və digər materiallar da yeni nəşrdə yer alıb. “Azərənəşr” tərəfindən buraxılan çoxcildliyin 101-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Azərbaycan-Türkiyə dostluq körpüsü əbədidir!

Azərbaycanın nüfuzlu nümayəndə heyətinin Türkiyəyə daha bir səfəri başa çatıb. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayilov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakışi Qasimov daxil idi. AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, bu səfərin əsas məqsədi vahid media-platfoma yaratmaq, xəbərlərin və ekspertlərin mübadiləsini intensivləşdirmək, dünyada informasiya işinin müştərək aparılmasına nail olmaq idi.

Bir qədər pafos kimi səslənsə də, cəsarətlə deyə bilərəm ki, bu səfər bir millətin iki dövlətinin tarixinə ayrıca bir fəsil kimi daxil oldu. Müstəqillik illəri ərzində iki ölkənin dövlət başçıları, hökumətlərin üzvləri, qanunverici orqanların deputatları, müxtəlif səviyyəli icra orqanlarının nümayəndələri, elm, mədəniyyət xadimləri, habelə iki ölkənin vətəndaş cəmiyyətlərinin təmsilçiləri yüz dəfələrlə qarşılıqlı rəsmi və işgüzar səfərlər ediblər. Bu səfərlərin hər biri ikitərəfli münasibətlərə növbəti töhfə, iki dövləti birbirinə əbədi bağlayan növbəti “zəncir” olub. 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyinin bərpasından başlayan proses iki əkiz qardaşı ayrı salmaq məqsədilə iri dövlətlərin siyasi oyunları nəticəsində bizim aramızda süni şəkildə ucaldılmış, hər iki xalqın nifrət bəslədiyi (şəxsən mənəm çoxdan “Sədərək səddi” adlandırdığım) divarı inamla və əmansızcasına uçurdu.

Mənim iki əkiz qızım var və həmişə birlikdə oynayan, birlikdə təhsil alan, bir parta arxasında əyləşən, birlikdə düşünən, birlikdə xəyallara dalan və bəlkə yatanda da eyni yuxuları gören bu qızların bir-birindən ayrı mövcud olmasını təsəvvür



edə bilmərəm. Eyni qaydada düşünürəm ki, tarixin iki əkiz qardaşı ayrı salması bizim vahid xalqımız üçün çox böyük faciə olub! Azərbaycan cəmiyyəti mənfur “Sədərək səddi”ni uçurmağa şərait yaratmış dövlət müstəqilliyimizin bərpa olunmasına görə hər gün Ulu Tanrıya şükür edir.

1970-ci illərdə və 1980-ci illərin əvvəlində yay tətili günlərini yaxşı xatırlayıram. O vaxt biz hər il yay tətilini baba yurdumuzda keçirirdik. Araz çayının (daha bir “ayırcı”!) lap yaxınlığında yerləşən bu evdən bir neçə yüz metr aralıda Möminə Xatun türbəsi yaxınlığındakı yüksəkliyə qalxıb ətrafa baxanda aydın havada möhtəşəm Ağrı dağının qarlı zirvələrini görmək olardı. Hələ orta məktəbdə oxuduğum illərdə, mövcudluğu çox davam etməmiş müstəqil demokratik respublikaların zorla birləşdirilməsi nəticəsində qurulmuş imperiyada yaşadığım dövrdə saatlarla həmin təpədə əyləşər, sükuta dalaraq bu dağın zirvələrinə baxardım.

1970-ci illərdə bir dəfə Sədərək kəndinə qonaq getmişdim. Çox ciddi şəkildə bağlı olan Sovet-Türkiyə dövlət sərhədinin lap yaxınlığında qonşu otaqda ev sahiblərinin həmin dövrdə “dəbdəbə əlaməti” sayılan, Riqada istehsal edilmiş VEF tranzistorunda tutduqları radio dalğasına qulaq asırdım. İnanı bilmirdim ki, bu səs “xaricdən” gəlir. Veriliş çox cüzi fərqlərlə şirin bir dildə gedirdi. Orada, Ağrı dağına o tayında eynilə bizim kimi adamların yaşamasını bilmək mənim üçün şok oldu. Biz bir xalqıq! Əlbəttə, bilirdim ki, azərbaycanlılar da türkdür, lakin türk dilində danışıq ilk dəfə eşidəndə təsvirəgəlməz həyəcan hissi keçirdim. Doğrudanmı bu insanlar tarix dərslərində, xüsusən rus-türk müharibələri mövzusunda öyrənmək bizi “düşmənlər” kimi təqdim edilən adamlardır?

Avtomobilərdə sürücülər tez-tez türk mahnıları yazılmış kasetlər səsləndirirdi. Bir dəfə belə sürücülərin birindən soruşdum ki, bu lent yazılarını haradan tapırlar? Axı o vaxt türk musiqisi yazılmış vallar nə açıq satışda vardı, nə də dövlətə məxsus sənətmə studiyalarında. Mənə cavab verdilər ki, belə mahnıları həmin radio verilişlərindən yazırlar. Bunun üçün kasetli maqnitofonu tranzistorun yanında qoyur və Allaha yalvarırlar ki, “səsboğən” xidmətlərin yaratdığı maneələr yazını çox korlamasın.

Azərbaycan nümayəndə heyətinin Türkiyəyə növbəti səfəri barədə xəbərlər fonunda bu gün ilk baxışda əhəmiyyətsiz görünən biləcək uşaqlıq illərimlə bağlı belə epizodları xatırlayanda gözlerim yaşarır. Ayı salınmış əkiz qardaşlar bir-birinə qovuşmaq üçün nə qədər gözləməli, nələrdə dözməli olublar!

O vaxtdan illər keçib! İndi “səsboğən” xidmətlər yoxdur, “Sədərək səddi”ni isə xalq arasında haqlı olaraq “Ümid körpüsü” adlanan Sədərək körpüsü həmişəlik əvəz edib. Hər dəfə bu iki əkiz dövlətin nümayəndə heyətləri qarşılıqlı səfərlər edərkən bu xoşbəxtliyə görə Ulu Tanrıya təşəkkür etməli və eyni zamanda, dua etməli oluruq ki, bərpa olunmuş birliyi-miz bir də heç vaxt sarsılmasın.

Əkiz qardaşların bir-birinə uzatdığı əllər heç vaxt ayrılmasın! Ümid körpümüz əbədi olsun!

Allahşükür Paşazadə ilə Gürcüstan Patriarxı arasında telefon danışığı olub



Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə telefon əlaqəsi saxlayıb. İdarədən SİA-ya verilən məlumata görə, səmimi qardaşlıq şəraitində baş tutan telefon söhbəti zamanı xalqlarımız arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən razılıq ifadə olunmuş, son zamanlar, xüsusən, pandemiya səbəbindən gediş-gəliş imkanları məhdudlaşsa da, mənəvi əlaqələrə bunun heç bir xələl gətirmək iqtidarında olmadığı vurğulanmışdır.

Patriarx II İliya həzrətlərinin səhhəti ilə maraqlanan, onun üçün dualar etdiyini bildiren Şeyxülislam A.Paşazadə II İliyanın Qafqazın ağsaqqal, müdrik dini lideri olduğunu və onunla hər bir görüş, ünsiyyət imkanından şad olduğunu xüsusi vurğuladı. Uca Yaradanın köməyi ilə sağlamlığının qənaətbəxş olduğunu bildiren Patriarx II İliya QMİ sədrinə xeyir-dualarını bildirmiş, xalqlarımız, dövlətlərimiz, bölgəmizə naminə hər zaman birgə səylərini davam etdirəcəklərinə ümidvar olduğunu ifadə etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin ehtiram və xoş arzularını çatdıran QMİ sədrindən xahiş edən Patriarx II İliya Azərbaycan və gürcü xalqları arasında tarixi qardaşlıq və möhkəm təməlləri olan dostluq münasibətlərindən bundan sonra da davam və inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini dilə gətirdi. Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin təmsalında dinlərarası dialoq və bölgədə sülh və tərəqqi naminə əməkdaşlığın bütün dünya üçün nümunə olduğu qürurla vurğulandı. Dini liderlər postpandemiya dövrü üçün dinlərarası əməkdaşlıq müstəvisində əməkdaşlığa dair yeni perspektivləri, birgə layihələri müzakirə etdilər.

Gömrükdən dövlət büdcəsinə daxilolmalar niyə azalıb?

Bu ilin yanvar-avqust ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 645 300,7 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azdır. SİA xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 6,6% azalaraq 647 681,3 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 4,2% azalaraq 1 883 573,7 min manata bərabər olub. Aksizlər üzrə cari ilin səkkiz ayı ərzində daxilolmalar 51,3% azalaraq 89 906,9 min manat təşkil edib. Yol vergisi üzrə daxilolmaların həcmi 24 138,8 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 18% azdır. Bu ilin avqust ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 285 263,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 27,7%, bu ilin iyul ayı ilə müqayisədə isə 16,1% azdır.



Rasim Quliyev: "Rusiya "Türk Şurası"nın qapısını döyəcək"

"Ramiz Mehdiyev dəqiq bilir ki, onu hansı aqibat gözləyəcək"

- Ermənilərin cəbhə xəttindəki təxribatları davam edir. Ermənistan silahlı qüvvələri demək olar hər gün atəşkəs rejimini pozur. Sizcə, bundan sonra nələr baş verəcək?

- Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində məlum təxribatları bir neçə səbəbdən qaynaqlanırlar. Birinci səbəb Paşinyan rejiminin daxili narazılıqlardan yayınmaq və Ermənistan cəmiyyətinin diqqətini bu məsələyə yönəltmək istəyi ilə bağlıdır. Bilirsiniz ki, Nikol Paşinyan "Soros" Fondunun dəstəyilə "məxməri inqilab" nəticəsində iqtidara yiyələnib və hakimiyyətə şirnikləndirici vədlərlə gəlib. Artıq onun iqtidara gəlməsindən xeyli zaman keçir və bu müddətdə heç bir real addım ata bilməyib. Ermənistan iqtisadiyyatı daha da zəifləyib və mühacirətə üz tutan vətəndaşların sayında ciddi artım var. Digər yandan koronavirus pandemiyası onsuz da "süni nəfəs" aparatına qoşulan Ermənistan iqtisadiyyatını tamamilə çökdürüb. Bütün bunların fonunda erməni ictimaiyyətinin Paşinyana qarşı etirazlara qalxacağı qaçılmazdır. Bu səbəbdən Paşinyan vəziyyətdən çıxış yollarını axtarır və Tovuz rayonu istiqamətində məlum təxribatlar da bunun tərkib hissəsidir. Digər səbəb rəsmi Yerevanın Rusiyaya yaxınlaşmaq cəhdləri ilə bağlıdır. İndiyə qədər "Soros" Fondunun dəstəyilə hakimiyyətə gələn Paşinyan rejimi ilə Rusiya iqtidarı arasında soyuq münasibətlər hökm sürür. Ermənistan daxilində Rusiyaya yaxınlığı ilə seçilən qüvvələr həbsə atılıb, keçmiş prezidentlər - Robert Köçəryan və Serj Sarkisyan təqib olunub. Görəndə ki, ölkəsi yenidən daxildən qarışa bilər, Rusiyaya yaxınlaşmaq kursu götürür. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu prosesə cəlb etməklə, özünü Rusiyaya təklif edir. Eyni zamanda Azərbaycanın dünyada önəmi artır və bu rəsmi Yerevanın mənafeyinə cavab vermir. Hər vaxt Azərbaycanın iştirakı olan iqtisadi layihələri sabotaj etməyə çalışır. Tranzit kəmərlərinin keçdiyi ərazilərdə, Tovuz rayonu istiqamətində məlum təxribatlar da bu xüsusda təsadüfi deyil. Paşinyanın həyat yoldaşı Anna Akopyanın bir müddət öncə Azərbaycan qadınlarına sülh çağırışı ilə müraciət etməsi, bu gün isə 15 qadını başına toplayıb, "hərbi şoular" təşkil etməsi riyakar və ikiüzlü erməni xislətindən xəbər verməklə yanaşı, həm də ciddi təşviş keçirmələrindən qaynaqlanırlar.

- Rusiyanın Ermənistanı silahlandırılması ilə bağlı müzakirələr sənədləşibmi. Sizcə, Rusiya bu yolla nəyə nail olmaq istəyir?

- Bilirsiniz ki, Azərbaycanla Rusiya arasında tarixi qonşuluq münasibəti mövcuddur və hər zaman Rusiya ilə münasibətlərimiz yüksək səviyyədə olub. Gəlin etiraf edək ki, Rusiya dünyanın aparıcı dövlətlərindən biridir və Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Ermənistan istisna olmaqla, bütün dövlətlərlə balanslaşdırılmış siyasət yürüdü və bu siyasətin mahiyyətində ölkəmizin milli maraqları dayanır. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev İrənin təmsilçiləri ilə görüş zamanı bəyan etdi ki, Azərbaycan əməkdaşlıq formatlarından biri kimi Azərbaycan-Rusiya-İran əməkdaşlıq formatını görür. Ermənistan məsələsində Rusiyanın tutduğu mövqeyə gəldikdə isə çox təəssüf ki,



Resurs Analitik İnformasiya Mərkəzinin sədri Rasim Quliyevin SOSIUM.az-a müsahibəsi

ilk dəfə deyil ki, bu hadisə baş verir. İndiyə qədər Rusiyanın Ermənistanı silahlandırması ilə bağlı çoxsaylı siqnal daxil olub. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində məlum təxribatları zamanı Rusiyanın onları silahla təhciz etməsi, özü də bunu dolaylı yollarla həyata keçirməsi Azərbaycan cəmiyyətində dərin narazılıq yaradıb. Dövlətimizin başçısı bəyan etdi ki, bu yolverilməzdir və məsələyə təcili aydınlıq gətirilməlidir. Hesab edirəm ki, baş verənlər Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir. Rusiya unudur ki, Azərbaycanın əhəmiyyəti onlar üçün olduqca mühümdür. Xüsusən Rusiyada daxili narazılıqların və rəsmi Kremlə qarşı hücumların artdığı bir dövrdə bu addım kökündən yanlışdır. Birmənalı şəkildə deyə bilərik ki, zaman gələcək, Rusiya "Türk Şurası"nın qapısını döyəcək.

- İddialar var ki, "köhnə qvardiya" Azərbaycanda həyata keçirilən islahatlar prosesini sabotaj edir. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı?

- Bilirsiniz ki, Azərbaycan uzun müddət sovetlər ittifaqının tərkib hissəsi olub. Bu dövrdə Kremlə idarə olunan dövlətlərə əsasən keçirilmiş orqanların, köhnə "KQB"-nin vasitəsilə nəzarət olunub. Hər kəsə məlumdur ki, "SSRİ KQB"-sinin bazası Rusiyanın əlindədir və bu gün də postsovet dövlətlərinə təsir mexanizmləri mövcuddur. Azərbaycan kifayət qədər həssas bir regionda yerləşir və qonşuluğunda dünya gücləri ilə konfliktlərdə olan dövlətlər yerləşir. Belə olduğu halda müxtəlif xarici dairələrin fəallaşması təsadüfi sayıla bilməz. Hesab edirəm ki, Azərbaycanın müstəqil siyasət yürütməsi bezi qüvvələrdə ciddi narazılıq yaradır və onlar müxtəlif yollarla buna mane olmağa çalışırlar. "Beşinci kolon"da ənənəvi müxalifət birlikləri ilə yanaşı, vaxtilə və hazırda hakimiyyətdə yer alan məmurların da olması istisna deyil. Adı bir misal çəkim. Azərbaycan xalqı orduya və Ali Baş Komandanın dəstək nümayişi keçirir. Hüquq-mühafizə orqanları aksiya iştirakçıları müşaiyyət edir. Birdən ortaya təxribatçılar çıxır və Milli Məclisin binasını dağıtmağa başlayırlar. Bu təxribatçılar kim idi və niyə bu addımı atdılar? Kifayət qədər maraqlı məqamdır və "beşinci kolon"un hərəkəti keçdiyini söyləməyə əsas yaradır.

- Ramiz Mehdiyevin ətrafına müzakirələr sənədləşibmi. Əli İnsanov da açıqlama verdi ki, Ramiz Mehdiyev açığa qoyulmuşdur?

- Əli İnsanovun açıqlamasından başlayaq. Adam iddia edir ki, Avroatlantik məkana inteqrasiya kursu götürüb və bütün fəaliyyəti bunun üzərindədir. Qərribə vəziyyət yaranıb: Əli İnsanov hara, Avroatlantik məkana inteqra-

siya hara?! Sadəcə bu adam bütün da-yaqlarını itirib və ara-sıra açıqlamalar verərək, özünü gündəmdə saxlamağa çalışır. Digər yandan Milli Şuraya dəstək verdiyini bəyan edir. Görünən mənzərə odur ki, Əli İnsanov Azərbaycanda qarışıqlıq yaratmağa çalışır və verdiyi bütün bəyanatların arxasında bu amil dayanır. O ki qaldı Ramiz Mehdiyevə, bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı, sərt karantin qaydalarının tətbiq olunduğu dövrdə adam toy məclisi təşkil edir və bununla dövlətə meydan oxuyur. Necə ola bilər ki, illərdir nişanlı qalın, karantin səbəbindən toy edə bilməyən ailələr gözləyir, Ramiz Mehdiyev isə kütləvi məclis təşkil edir? Bu açıq-aydın qanunların pozulmasıdır və buna görə, hüquqi və mənəvi qiymətini alıb. Bilirsiniz ki, Ramiz Mehdiyev uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. O, həm Əli Kərimlidən, həm də Əli İnsanovdan güclüdür. Həm pulu çoxdur, həm də təcrübəsi. Mümkün deyil ki, onların mənəsisiz və söz yığınınan ibarət çağırışlarına müsbət reaksiya versin. Onların məqsədləri Ramiz Mehdiyevi soymaq, ondan pul qoparmaqdır. Əminəm ki, onlar Ramiz Mehdiyevdən istədiyini ala bilməyəcəklər. Bu oyunda qazanan yalnız Ramiz Mehdiyev ola bilər. Yeni Ramiz Mehdiyev onlardan istifadə edə bilər, nəinki onlar Mehdiyevdən. Heç şübhəsiz Ramiz Mehdiyev Azərbaycan dövlətinə və onun rəhbərinə qarşı çıxmağa cəsarət etməz. Çünki bu dövlətin və onun rəhbərinin gücünü dəqiq bilir. Dəqiq bilir ki, bu addımı atarsa, onu hansı aqibat gözləyir.

- Prezident İlham Əliyev bəyan etdi ki, heç kimə güzəşt olunmayacaq. Dövlət məmurlarının həbsi ilə bağlı nə deyə bilərsiniz?

- Harada inkişaf və tərəqqi varsa, orada da qüsurlar da olmamış deyil. Cənab Prezident İlham Əliyev hələ 2018-ci il prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı bəyan etdi ki, ölkədə dərin islahatlar aparılacaq. İstər Mərkəzi İcra Hakimiyyəti, istər yerli idarəetmə orqanları, istərsə də qanunverici və məhkəmə hakimiyyətlərində həyata keçirilən islahatlar bunun bariz nümunəsidir. Bu həm də yolunu azmış, vəzifəyə dədə-baba mülkü kimi baxan məmurlara ciddi mesaj idi. Çünki Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, heç kime güzəşt olunmayacaq. Lakin görünür bezi məmurlar bu mesajdan lazım olan nəticəni çıxarmayıblar. Öz nəfsinə hakim ola bilməyən, vətəndaşa yuxarıdan aşağı baxan, onları süründürməçiliyə salan məmurlar layiq olduğu cəzayı aldılar.

- Rəhbəri olduğunuz Resurs Analitik İnformasiya Mərkəzinin fəaliyyəti hazırda nə yerdədir?

- Bir ilə yaxındır ki, fəaliyyət göstəririk. Bu müddətdə mərkəzin təşkilatlanma, strukturlaşma və sənədləşmə işlərini yekunlaşdırmışıq. Eyni zamanda müxtəlif dövlət layihələrini icra etmişik. Əsas fəaliyyət istiqamətimiz Azərbaycanda və dünyada baş verən hadisələri araşdırmaq, tarixi aspektdən təhlil etmək və proqnozlaşdırmaqdır. Əldə etdiyimiz nəticələri təkə ictimaiyyətə açıqlamırıq, həm də müvafiq qurumlara təqdim edirik. Əhəlinin iqtisadi zonalar, sosial qruplar üzrə təhlili, mənəvi-psixoloji kontekstdən yanaşma, iqtisadi, siyasi, sosial, mədəni, tarixi araşdırmalar fəaliyyət sferamızdır. Eyni zamanda hər bir sahə üzrə ekspertlərimiz fəaliyyət göstərir və onlar öz sahəsində peşəkar və həm də cəmiyyətdə tanınmış simalardır. Qarşıda daha ciddi layihələrlə çıxış etmək iddiasındayıq. Əminəm ki, nəzərdə tutduğumuz bütün layihələri uğurla icra edəcəyik.

Azər Niftiyev, SOSIUM.az

"Prezidentin piyada keçidinin açılışında iştirakı təqdirəlayiqdir"

"Bəlkə də yerüstü piyada keçidinin açılışı sadəcə bir şey kimi görünə bilər, amma əslinə qalanda bu, sadəcə bir şey deyil. Ona görə ki, birincisi, 20-30 il bundan öncə Azərbaycanda indiki zənginlik yox idi, ikincisi, yollarımız bu qədər abad deyildi, üçüncüsü, yollarda bu qədər intensiv nəqliyyat hərəkəti yox idi, dördüncüsü, piyadaların bu qədər intensiv hərəkət zərurəti yox idi. Təbii ki, o illərdə, tutaq ki, 30 il öncə belə bir piyada keçidi açmağa bu qədər zərurət yox idi. Amma indi Azərbaycanda nə baş verir? Əsasən də, ölkənin sosial-iqtisadi inkişafı müxtəlif sahələrdə yeniləmələrin gətirilməsini zəruri edir. O cümlədən, yollarda hərəkətin təşkili ilə bağlı yeni qaydalar, standartlar, təbiid ki, yeni imkanlar tələb olunur." Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsərov deyib.

Siyasi şərhçi qeyd edib ki, bu baxımdan, Prezidentin sözügedən yol hissəsində, Mərdəkan-Zuğulba avtomobil yolundakı piyada keçidinin açılışında iştirakı əlbəttə, təqdirəlayiqdir, diqqət çəkəndir.

"Azərbaycan bu gün elə bir səviyyəyə gəlib çatıb ki, doğrudan da yollarımız yüksək sürət üçün əlverişlidir. Eyni zamanda, yeni salınmış, təmir edilmiş, yaxud bərpa edilmiş yollarımızda yüksək sürətli hərəkət qaçılmazdır. Yeni, artıq Azərbaycan avtomobillərinin yavaş sürətlə hərəkət edə biləcəyi bir ölkə deyildir. O baxımdan da hərəkətin uyğunlaşdırılması və hərəkət imkanlarının uyğunlaşdırılması zərurəti mütləqdir. Bax, Cənab Prezident də bu zərurəti yaxşı anladığı üçün ölkənin müxtəlif bölgələrində, özəlliklə də Bakı kimi ən böyük şəhərimizdə, insanların və nəqliyyatın intensiv hərəkət etdiyi şəhərimizdə yerüstü keçidlərin tikilməsinə ayrıca diqqət yetirir. Yeni, bu, Azərbaycanın həm də iqtisadi inkişafının, insanların rifah halının yüksəlməsinin daha bir göstəricisidir. Qeyd etdiyimiz kimi, buna bir zərurət yaranmışdır və o zərurətin ödənilməsi əlbəttə ki, yerinə yetirilməsi vacibdir. Məhz buna görə də Cənab Prezident bu cür məsələlərə xüsusi diqqət ayırır. Əlbəttə, ola bilər ki, Azərbaycanda, özəlliklə də yol, nəqliyyat infrastrukturunda bu qədər inkişaf olmazdı. Yeni avtomobillər seyrək olardı və o cür yollardan keçmək problem olmazdı. Bəli, onda yerüstü, yaxud yeraltı keçidlərin tikilməsinə zərurət olmazdı. Amma bu gün elə bir həddə çatmışıq ki, hətta bəzən bir ailədə bir deyil, bir neçə avtomobil var. Bu da təbii ki, təsadüfi deyil. Bu da eyni zamanda, onun göstəricisidir ki, əksəriyyət vətəndaşların rifah halı kifayət qədər yüksəkdir və ona görə də bir ailə özünə bir deyil, bir neçə avtomobil alma imkanına sahibdir. Yeni biz yenə də müqayisə etsək, 25, 30 il bundan öncə ümumiyyətlə, hətta Bakının müxtəlif məhəllələrində həyətə girəndə 3-5 avtomobilə güclə rast gəlirdik. Amma bu gün hətta Bakı şəhərinin uçqar məhəllələrində həyətə girəndə maşın saxlamağa yer tapa bilmirik. Piyadaların normal hərəkət etməsi və uşaqların oynaması üçün yer tapa bilmirik. Niyə? Ona görə ki, avtomobillərin sayı həddən artıq çoxdur. Bu çoxluq da onu zəruri edir ki, yollarda hərəkətin optimallaşdırılması üçün müxtəlif vasitələr, qurğular tikilsin, istifadəyə verilsin. Bax, yerüstü və yeraltı keçidlərin də tikilməsi məhz bu amildən qaynaqlanırlar. Təbii ki, bütün bunlar insanların xidməti üçündür. İnsanlar bundan istifadə edəcəklər, etməlidirlər və dövlət də o zərurəti həmişə nəzərə alır", deyər Azər Həsərov bildirib.

Inam Hacıyev

Arsen Babayan: "Ermənistan hakimiyyəti xalq üçün heç bir şey etmir"



Ermənistanın hakimiyyət rejimindəki dəhşətlərə dayanmır. SİA Ermənistan məxsus aysor.am saytında yayımlanan məlumatı istinadən

xəbər verir ki, bu barədə "Rodina" partiyasının idarə heyətinin üzvü Arsen Babayan öz Facebook səhifəsində yazıb. "Bu günlərdə mən qeyd etmişdim ki, Ermənistanın hakimiyyət rejimində və Paşinyan xuntasında çaxnaşma hökm sürür və insanları hər üç partiyanın fəaliyyətinin təsirsiz olduğuna inandırmağa çalışırlar. "Çiçəklənən Ermənistan", "Daşnaksütyun" və "Vətən" partiyalarının birgə işinin gücü, əlbəttə ki, hər gün faktlarla, xalq üçün yeni təşəbbüslərimizlə təsdiqlənir. Yeni təşəbbüslərimizdən hər hansı biri bir daha təsdiqləyir ki, hakimiyyət, onları hakimiyyətə gətirən insanlar, xalq üçün heç bir şey etmir", deyər Arsen Babayan öz səhifəsində yazıb.

Hikmət Babaoğlu: “Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır”



İqtisadi Şuranın ilk iclası keçirilib

Sentyabrın 10-da Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın ilk iclası keçirilib.

İclasda Şuranın üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Emin Hüseynov və Xəlil Əhədov, İqtisadiyyat naziri Mikayıl Cəbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun icraçı direktoru İsmail Məmmədov iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevə İqtisadi Şura üzvləri adından göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib.

Qeyd edib ki, İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, orta qədər gəlmək üçün əlverişli institutdur. İqtisadi Şuranın Prezidentin Fərmanı ilə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilatı, iqtisadi və maliyyə imkanları var.

Bildirib ki, Prezidentin tapşırığına əsasən İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair proqram hazırlamalıdır. Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbini yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır.

Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev qarşıya yeni vəzifələr qoyub. Bunlar

makroiqtisadi və maliyyə sabitliyinin qorunması, iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması, daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması, qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi, investisiya mühitinin radikal yaxşılaşdırılması, ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji vəzifələrdən ibarətdir.

Baş Nazir vurğulayıb ki, qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə Prezidentin Fərmanında İqtisadi Şuraya iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlanması tapşırılıb.

İqtisadi Şura Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər. Şura üzvləri çıxış edərək Şuranın Əsasnaməsi, uzunmüddətli iş planının hazırlanması, islahatların istiqamətləri haqda fikirlərini bildiriblər.

Sonda Baş Nazir İqtisadi Şuranın üzvləri adından bildirib ki, Prezident tərəfindən qarşıya qoyulan mürəkkəb və şərəfli vəzifələrin icrası ilə əlaqədar İqtisadi Şura üzvlərinə düşən məsuliyyəti tam dərk edir və bu istiqamətdə bütün lazımi tədbirlərin operativ şəkildə görülməsi təmin edəcək. İqtisadi Şura hər altı aydan bir görülmüş işlər barədə Prezidentə məruzə edəcək.

Bəhruz Quliyev: “Yaxın gələcəkdə daha nəhəng quruculuq işlərinə şahidlik edəcəyik”

“Ölkəmizdə vətəndaşların təhlükəsizliklərinin qorunması, eləcə də rahatlıqlarının təmin edilməsi üçün bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir və həmin layihələrdən biri də yeraltı və yerüstü piyada keçidlərinin tikilərək istifadəyə verilməsidir”. SİA xəbər verir ki, sözügedən fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etməsinə münasibətini açıqlayarkən bildirib. Onun sözlərinə görə, bu gün respublikamızın müxtəlif bölgələrində,

o cümlədən paytaxt Bakıda xüsusilə fərqlilikləri, rahatlıqları, istifadə olunması münbit olan çoxsaylı yerüstü və yeraltı piyada keçidləri inşa olunub ki, bu da ilk növbədə, əhalinin təhlükəsizliyinin, mühafizəsinin yüksək səviyyədə təminatına hesablanıb.

Baş redaktor xatırlatma da edərək deyib ki, artıq ənənə şəklini alan bu kimi layihələrin həyata keçirilməsi illər əvvəl mövcud olan problemləri tamamilə aradan qaldırıb: “Xatırlayırınsızsa, illər əvvəl nəinki yerüstü piyada keçidləri yox idi, o cümlədən, sovetlər vaxtından qalan yeraltı keçidlər də kifayət qədər yararsız vəziyyətdə, həmçinin müxtəlif təhlükələr yarat-

ması baxımından insanların istifadələrindən kənardaqalmışdı. Məhz sürətli iqtisadi artımlar, Azərbaycanın iqtisadi sferada lider ölkəyə çevrilməsi, ölkəmizə investisiyaların yatırılması, bir çox nüfuzlu inşaat sektorlarının ölkəmizdə fəaliyyətə başlaması və nəhayət, Azərbaycanın özünün investor, yatırımçı ölkəsinə çevrilməsi, yerli şirkətlərin uğurlu fəaliyyəti və dövlətin göstərdiyi dəstəklər sayəsində yerdə qalmış problemlərin qısa müddətdə aradan qaldırılmasına münbit şərait yaratmış oldu. Bir çox infrastruktur layihələri ilə yanaşı, haqqında bəhs etdiyimiz keçidlər təmir olundu, ye-

“Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından uzunmüddətli perspektivlərə hesablanıb”. Bu fikri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, postmodernizm cəmiyyətlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasıdır. Hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan birinin informasiya platforması olduğunu deyən deputat bildirib: “Global informasiya məkanında daha böyük və səmərəli platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik, iki qardaş ölkənin vahid media platforması hər iki medianın tarixən güclü olduğu platformalarda da onları daha güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Məsələn, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransız dilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarını təmin edə bilər. Bu isə artıq tək informasiya mübadiləsi deyil, medianın təmsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vurğuladığı kimi, televiziya kino sektorunədək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qarayaxma kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacaq. Ancaq bu da məsələnin hamısı deyil: “Çünki Türkiyə-Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə, özünə yeni tərəfdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda, orta maraqları olan digər dövlətlər - Gürcüstan, Ukrayna, Macarıstan və sair ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər”.

Deputatın sözlərinə görə, bunun üçün bir sıra məsələlərdə kiçik düzəlişlər edilməlidir. Çünki orta media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri orta türk dilinin sürətlə formalaşmasına mane olan maneələrin aradan qaldırılmasıdır. Məsələn, türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil. Həm də nail olmaq lazımdır ki, Türkiyədə Azərbaycan filmləri yayımlansın və bu, tərcüməsiz, uzaqbaşı alt yazı uyğunlaşdırılması ilə verilsin. Beləliklə, orta media platformasının orta dili də formalaşsın ki, orta məqsədlərimizin daha sürətlə və səmərəli şəkildə reallaşmasını təmin edə bilsin.

“Əgər buna nail ola bilsək, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi-texniki tərəqqi və sair sahələrdə perspektivlər yaranacaq. Bu perspektivlər də, sözün əsl mənasında, bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül prosesi yaradacaq. Türkiyə-Azərbaycan media platformasının yaradılması təşəbbüsünü yalnız alqışlamaq olar”, - deyərək Hikmət Babaoğlu bildiriib.

“Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” bibliografiyasının birinci kitabı işıq üzünə görüb

İkinci Dünya müharibəsində Qələbənin 75 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Milli Kitabxana “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində” bibliografiyasını hazırlayaraq nəşr edib. Kitabxanadan SİA-ya bildirilib ki, nəşr professor Kərim Tahirovun elmi redaktorluğu və kitabxananın əməkdaşlarının tərtibatçılığı ilə işıq üzünə görüb.

Materialların kifayət qədər çoxluğu nəzərə alınaraq bibliografik göstəricinin iki kitabda nəşr edilməsi qərara alınıb. Birinci kitab Azərbaycan və digər dillərdə, ikinci kitab isə yalnız rus dilində ədəbiyyatı əhatə edir. Oxuculara və mütəxəssislərə təqdim olunan və Azərbaycan dilində ədəbiyyatı əhatə edən bu kitabda mövzu üzrə 4 min 845 adda mənbə toplanıb. Burada müharibə zamanında və sonrakı illərdə dərc edilmiş kitablar, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş elmi, elmi-kütləvi, publisistik və sənədi ədəbiyyat müvafiq başlıqlar altında qruplaşdırılıb, müharibə illərində respublikanın fəaliyyəti və qələbənin qazanılmasında nəhəng xidmətinin salnaməsi tərtib edilib. Kitabda rus dili istisna olmaqla digər xarici dillərdə olan materiallar, eləcə də ilk dəfə olaraq “Dünya kitabxanalarında” və “Dünya universitet kitabxanalarında” bölmələri də tərtib edilərək bibliografiyaya daxil olunub.

Bibliografik göstəricidə ədəbiyyat bölmələri daxilində xronoloji qaydada qruplaşdırılıb, daxilində isə əlifba sırası gözlənilib. Kitabda “Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində ? əsas hadisələrin xronologiyası”, “Görkəmli şəxsiyyətlərdən sitatlar” bölmələri də hazırlanıb oxuculara təqdim edilib. Sonda vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə “Sovet İttifaqı Qəhrəmanlarının adlar göstəricisi”, “Böyük Vətən müharibəsi iştirakçılarının adlar göstəricisi” və “Müəlliflərin əlifba göstəricisi” başlıqlı köməkçi göstəricilər də verilib. Bibliografik göstərici ilə tanış olmaq istəyənlər <http://anl.az/download/Az.-1941-1945-muharibesinde.pdf> linkindən istifadə edə bilərlər.

Azər Kərimli: Ermənistan təxribat xarakterli əməllərinin sərhədlərini genişləndirməyə çalışır

“Ermənistan nəyin bahasına olursa olsun ATƏT-in Minsk qrupununun vasitəçilik missiyası çərçivəsində daha öncə qəbul etdiyi prinsiplərdən imtina etməyə, danışıqlar prosesinin sıfır nöqtəsinə qaytarılması, yaxud tamamilə sıradan çıxması üçün təxribat xarakterli əməllərinin sərhədlərini genişləndirməyə çalışır”. Bu fikirləri Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Azər Kərimli bildirib ki, Ermənistan rəhbərliyinin davranışlarında danışıqlar prosesinin bərpa edilməməsi, prosesin qeyri-müəyyən vaxta qədər uzadılması üçün yeni tendensiyalar nəzərə çarpır. Onun sözlərinə görə, Nikol Paşinyan və digərləri işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış qondarma



rejimin danışıqlar prosesinə qoşulması ilə bağlı iddialar irəli sürsələr də, indi bu iddialarla yanaşı təcavüzkar ölkənin işğalın davam etməsindəki rolunu arxa plana çəkməyə çalışırlar. Hazırda işğalçı Ermənistanın daxili və xarici ictimai rəyə ötürmək istədiyi mesajlar separatçı rejimin dili ilə səsləndirilir. Ermənistan siyasətçilərinə isə tövsiyyə olunur ki, onlar Dağlıq Qarabağ haqqında mümkün qədər daha az danışıqlar və qondarma rejimin təmsilçilərinin tərəf görülməsini yaratmaq üçün onların önə çıxmasına, ic-

timai rəyde mövqelərinin möhkəmlənməsinə dəstək versinlər. Bu tendensiya Ermənistan mətbuatında yayımlanan materiallarda, o cümlədən bu ölkənin təhlükəsizlik orqanlarında təmsil olunan şəxslərə istinadən verilən məlumatlarda da nəzərə çarpır.

“Bu manipulyativ hərəkətlər, mövcud status-kvonun qorunub saxlanılması ilə yanaşı, həm də diqqətin ölkə daxilindəki problemlərdən yayınırılmasına xidmət edir. Koronavirusa yoluxanların və ölənlərin sayına görə, Ermənistan nənki region dövletləri, hətta Avropa ölkələri ilə müqayisədə ön sırada qərarlaşıb. Digər tərəfdən, ölkədəki sosial-iqtisadi vəziyyət o qədər acınacaqlıdır ki, Ermənistan vətəndaşları Rusiyaya və digər ölkələrə günümüz işlərdə çalışmağa getmək üçün sərhədlərin açılmasını tələb edir, bununla bağlı parlament və hökumət binaları qarşısında etiraz aksiyaları keçirirlər”-deyə, A.Kərimli vurğulayıb.

Rayonlara yollar açıldı, bəs yenidən bağlanma ehtimalı varmı?

Avqust ayının 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişə əlaqədar tətbiq olunan məhdudiyətlər aradan qaldırılıb şəhərlərarası və rayonlararası sərnişin daşıma istisna olmaqla yumşalma tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Gözlənilən növbəti nüans isə metroların fəaliyyətinin nə vaxt bərpa olunmasıdır. “Bakı Metropoliteninin” mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki metrodə sərnişin daşıma fəaliyyəti hələlik sentyabrın 15-ə qədər dayandırılıb. Ölkədə rayon üzrə gediş gelişin bərpa olunması taksı sürücülərini də sevindirir. Onlar aylardır bu xəbəri gözlədiklərini söyləyirlər.

Bakı qeydiyyatında olub sevdiklərindən ayrı düşən rayon sakinləri bu günü bayram kimi qeyd etdiklərini deyirlər. Mövcud sanitariya-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırıraq.



Bu il II qrupa sənəd verənlərin sayı azalıb

“Bu gün mühüm mərhələ olan ixtisas seçimi başlayır”. SİA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, hazırda hər bir abituriyentin topladığı bal ona bəllidir. “Təəssüf ki, abituriyent və valideynlər biz verdiyimiz məlumatları istifadə etmirlər, bəzi adamlar özlərini bələdçi kimi göstərirlər. Onlar bizim statistik məlumatlara əsaslanmasalar da, düzgün istiqamət vermirlər. Sosial şəbəkədə müəyyən qruplara baxanda görürük ki, tamamilə səhv istiqamətləndirirlər. Bu, belə qrupları yarıdanlar öz işidir, sosial şəbəkədə kimsə kiçik biznes qurur, kimsə ad qazanmaq istəyir. Bizim istədiyimiz budur ki, hər bir abituriyent özünə uyğun ixtisas seçə bilsin. Bu il II qrupa ötən illə müqayisədə təxminən 2000 nəfər az sənəd verib, amma plan yerləri də təxminən 2 faiz azalıb, eyni zamanda bu il yeni ixtisaslar açılıb”.



Koronavirus, yoxsa mövsümi xəstəlik olduğunu necə müəyyən edək?



Artıq yay fəslinin bitməsinə sayılı günlər qalıb. Addım-addım payız fəslinə doğru irəliləyirik. Bu mövsümün xarakterik xüsusiyyətlərindən biri də orqanizmdə müəyyən dəyişikliklərin baş verməsidir. Mütəxəssislər də təsdiqləyirlər ki, payız mövsümündə kəskin respirator infeksiyalar və grip müşahidə olunur. Ən yüksək risk qrupuna 1 yaşdan 65 yaşa qədər olan insanlar daxildir. Xüsusilə də fəsil dəyişikliyi xroniki xəstəliyi olanlara daha çox təsir edir. Bu zaman orqanizmin istənilən virusa qarşı zəifləyir və bir sıra əlamətlərlə özünü göstərir. Mütəxəssislər deyir ki, dünyanı cənginə alan COVID-19-la mübarizə apardığımız vaxtda mövsümi xəstəliklərin də bir tərəfdən baş qaldırması insanları çətin duruma üz-üzə qoyur. Maraqlıdır, xəstələndikdən koronavirusa, yoxsa mövsümi xəstəliyə yoluxduğunu necə müəyyən etmək olar?

Mütəxəssislər bildirir ki, koronavirusla müqayisədə bəzi mövsümi xəstəliklərə qalib gəlmək bir o qədər çətin deyil. Bunun üçün peyvəndlərin vurulması vacib hesab olunur. İmmun sisteminin zəifləməsi və bədən temperaturunun normada qalması üçün həkimlər təbii qidalanmaya da üstünlük verməyi məsləhət görürlər. Bildirilir ki, mövsümi meyvələrə və su balansına xüsusi diqqət yetirilməlidir.



“Təhsil İnternet üzərindədirsə, internet də yoxdursa, uşaqların gələcəyi necə olacaq?”

“Pandemiya ilə bağlı rayonlarda internetlə bağlı problemlərə görə uşaqlar onlayn təhsildən kənar qalıb”. SİA xəbər verir ki, bunu dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Məşhur Məmmədov bildirib.

M.Məmmədov deyib ki, problemlə bağlı Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etsə də, ümumi cavablar verilir: “Belə olmaz. Əgər təhsil İnternet üzərindədirsə, internet yoxdursa, uşaqların gələcəyi necə olacaq?”

Millət vəkili Masallıda həkim çar-



tışmazlığı olduğunu nəzərə çatdırıb: “Rayonlarda həkim kimi işləyəcək tələbələr təhsil haqqından azad edilməsi yaxşı olar. Əgər Masallıda 65 yaşdan yuxarı həkimlər xəstəxanadan çıxarılsa, həkimlərin 60 faizi azalacaq. Azərbaycanda tibb təhsili alan kadrlar Avropada özlərinə iş ta-

pa bilirlər. Biz rayonlarda həkim problemini həll etməsək, rayonlardan Bakıya əhalinin köçü artacaq”.

M. Məmmədov qeyd edib ki, rabitə, qaz və elektrik xətlərinin çəkilməsi ilə bağlı taariflər kifayət qədər yüksəkdir: “Biz bir qrup millət vəkili ilə bu məsələni bir neçə dəfə müzakirə etmişik. Bu taariflərin azaldılmasına ehtiyac var”. Komitə sədri Tahir Mirkişili isə bildirib ki, rüsumları parlament yox, Nazirlər Kabineti, Tarif Şurası müəyyən edir: “2021-ci ildən tibbi sığortanın tətbiqinə başlanılır. Amma Tibb Universitetində oxuyan tələbələr təhsil haqqının qaydının dövlət tərəfindən verilməsi maraqlı təklifdir”.

İmtahanlarda hansı rayon və şəhərlər yüksək nəticə göstərmiş?

2019-cu ildə qəbul imtahanları zamanı fənlər üzrə ən yüksək nəticə birbaşa Təhsil Nazirliyinin tabeliyində olan lisey və özəl liseylərə məxsus olub. SİA xəbər verir ki, imtahan fənləri üzrə bütövlükdə müqayisə aparıldıqda, bu il (TN tabeli liseylərə və özəl liseylərə istisna olmaqla) Azərbaycan bölməsində Sumqayıt şəhəri, rus bölməsində isə Abşeron rayonu ən yüksək nəticə göstərmiş.

Fənlər üzrə şəhər və rayon təhsil şöbələrinin göstəricilərinin təhlilindən aydın olur ki, rayonların bir çox fənlər üzrə göstəriciləri Bakı və Sumqayıt şəhərlərinin göstəricilərini qabaqlayıb. “Belə rayonlara misal olaraq Qəbələ, İsmayıllı, Neftçala, Qax, Şəki və Oğuz rayonlarını göstərmək olar. Bunun obyektiv səbəblərindən biri kimi qəbul imtahanlarında bu şəhərlərin məzunlarının daha çox hissəsinin, rayonların isə yalnız hazırlıqlı məzunlarının iştirak etməsinə

göstərmək olar. Məsələn, ötən il Bakı şəhəri üzrə məzunların 86.15%-i, Sumqayıt şəhəri üzrə 91.01%-i qəbul imtahanlarında iştirak edib.

Yüksək göstəricili rayonlar üzrə isə məzunların ən yaxşı halda 62-79%-i ali təhsil müəssisələrinə sənəd verib. Azərbaycan bölməsində ana dili, ədəbiyyat və biologiya fənləri üzrə Mingəçevir şəhərinin, coğrafiya fənni üzrə

Sumqayıt şəhərinin, riyaziyyat fənni üzrə Qax rayonunun, fizika fənni üzrə İmişli rayonunun, kimya fənni üzrə Naxçıvan şəhəri, tarix fənni üzrə Neftçala

üzrə qəbul imtahanlarındakı yüksək göstəriciləri artıq ənənə halını alıb: “Məsələn, Azərbaycan bölməsi üzrə ana dili fənnindən Qəbələ rayonu, riyaziyyat fənnindən Sumqayıt şəhəri və Qax rayonu, kimyadan Şəki və Neftçala rayonları, fizikadan Qax və Şəki rayonları, biologiyadan Şəki rayonu, tarixdən Sum-



qayıt şəhəri, coğrafiyadan Qəbələ rayonu bütün illərdə ən yüksək göstəricili bölgələr sırasındadır. Şübhəsiz, bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir”, - deyir DİM-in məlumatında qeyd olunub.

Livan ermənilərinin Qarabağa köçürülməsi- mənfur siyasətin davamı

Son günlər gündəmi məşğul edən əsas məsələ Azərbaycan da yaxından izlədiyi Livan ermənilərinin Dağlıq Qarabağa köçürülməsidir. Təbii ki, bu ermənilərin köçürmə ilə əlaqədar ilk mənfur əməli deyil. Bu kimi hadisələr dəfələrlə baş verib. Lakin Beynəlxalq Təşkilatlar hər zaman kimi lal mövqedən çıxış edirlər. Mövzu ilə əlaqədar AMEA Şərqsünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Səbhan Talibinin SİA-ya müsahibəsini təqdim edirik.



Livan ermənilərinin Qarabağa köçürülməsi beynəlxalq hüquqa ziddir. Bəs bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlar hansı mövqedən çıxış edir?

- Əvvəla, 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A.Marqaryan erməni əhalisinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təşkil etdiyini rəsmən bildirib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları müxtəlif KİV-də də geniş işıqlandırılıb. Açıq qaynaqlara istinadən, 2004-cü ilin ilk altı ayı ərzində işğal olunmuş ərazilərə 120 erməni ailəsi köçürülüb.

İkincisi, Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində məskunlaşdırma aparması, Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini məhv etməsi və onların təhrif edilməsi, qeyri-qanuni kommersiya fəaliyyətini həyata keçirməsinə dair məlumatlar bir sıra beynəlxalq və regional təşkilatların qəbul etdiyi qərar və hesabatlarda, xarici və yerli KİV-də, bir sıra aparılan araşdırma və tədqiqatlarda məlumatlar vardır.

Beynəlxalq təşkilatların mövqeyinə nəzər yetirdikdə görürük ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, işğal olunmuş ərazilərimizdə coğrafi və yer adlarının dəyişdirilməsi, Dağlıq Qarabağ və ətraf rayonların təbii resurslarının talan edilməsi və onlardan qazanc məqsədilə istifadə edilməsi, xüsusilə də Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demografik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir, beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistan qarşı" işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə qərar qəbul edərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib".

Tədqiqat zamanı məlum olur ki, Livan və Suriyadan gətirilən erməniləri işğal olunmuş Dağlıq Qarabağda, həmçinin, Kəlbəcər, Qubadlı və Laçın bölgələrində yerləşir, xüsusilə də Livan ASALA erməni terror təşkilatının yarandığı, inkişaf etdiyi ölkədir. Livan-dakı Beyrut limanı ermənilərin dünyaya açılan qapısı hesab edilir. Ermənilərin Livana gəlişi XIX əsrin sonlarına təsadüf edir. Bu ermənilər Osmanlı

sultanı ikinci Əbdülhəmidin dövründə mərkəzi hakimiyyətə vaxtaşırı üsyan etdikləri üçün Şərqi Anadoludan sürgün ediləblər.

Sürgündən sona ermənilər Yaxın Şərqi bir çox strateji nöqtəsini, eyni zamanda Livanın Beyrut limanını özləri üçün məskən seçiblər. Qarabağ müharibəsində də terrorçuluq fəaliyyətini araşdıranda görürük ki, 1200-dən artıq soydaşımız ASALA tərəfindən öldürülmüş, 1700-dən artıq soydaşımız isə yaralanmışdır. ASALA 1980-ci illərin ikinci yarısından etibarən fəaliyyəti genişləndirmiş və fəaliyyətini Qarabağda davam etdirmişdir. Xüsusilə Şahe Acemyan adlı erməni terrorçusu Qarabağ müharibəsi dövründə "ASALA" terror təşkilatının tərkibində Azərbaycana qarşı dəfələrlə terror aktları törədib. O, Qarabağ savaşı Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçusudur. O, 1992-1994-cü illər arası Qarabağ savaşında xüsusi fəallıq göstərmiş "Xaçlılar" dəstəsinin komandiri Qaro Kahkecyanın ən yaxın adamı idi".

Tarixçi-alim S.Talibi deyib ki, 1975 və 1985-ci illər ərzində Türkiyə, eləcə də 16 ölkədə türk və digər mülki və diplomatik hədəflərə qarşı terror aktları törətmiş solçu və radikal milliyətçi təşkilat olan "ASALA" (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) terror təşkilatı 1975-ci ildə Livanda gedən vətəndaş müharibəsinin gedişində Beyrut şəhərində Akop Akopyan tərəfindən yaradılıb:

"Akop Akopyanın bəyanatından da məlum olur ki, təşkilatın təməl məqsədləri erməni ideologiyasının dünya ictimaiyyətinə çatdırılması və xarici erməni toplumunda millətçi hisslərin yüksəldilməsi olub. "ASALA" özəlliklə müstəqil bir Ermənistan dövləti qurmaq, erməni soyqırımı iddialarını Türkiyə Respublikası hökumətinə qəbul etdirmək, Türkiyədən təminat almaq və "Böyük Ermənistan" layihəsini reallaşdırmaq üçün mübarizə aparıb".

Livandan ermənilərin köçürülməsi ilə bağlı, ATƏT Parlament Assambleyası (PA) rəhbərliyinin sentyabrın 2-də keçirilən iclasında qurumun Büro üzvləri Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinə Livan ermənilərinin qanunsuz köçürməsindən və işğalçı ölkənin Azərbaycana qarşı törətdiyi təxribatların son aylarda daha da intensivləşməsindən narahatlıqlarını bildiriblər.

Tarixçinin sözlərinə görə, ATƏT-in Faktaraşdırıcı Missiyası hesabatında Laçın rayonu ərazisində 8-11 min erməninin yerləşdirildiyini müəyyən edib. Azərbaycanın məlumatlarına görə isə bu rəqəm 13 mindən artıqdır.

S.Talibi bildirib ki, Qarabağ müharibəsindən sonra imzalanan atəş-

kəsəndən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilməmişdi. Ermənistan bununla Dağlıq Qarabağa aparılan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı: "Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan ermənilərin sayı 13500-ə çatmışdı".

Məsələ ilə əlaqədar Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlardan hansısa dəstək istəyibmi? Və ya Azərbaycan özü bu məsələdə hansı addımları atır və atmalıdır?

- Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, təcavüzkar Ermənistanın hərbi işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf ərazilərimizdəki qeyri-qanuni fəaliyyəti, o cümlədən qanunsuz məskunlaşdırma siyasəti Nazirlik tərəfindən beynəlxalq təşkilatlar çərçivəsində qaldırılır. Azərbaycanın beynəlxalq tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımızı ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb.

Azərbaycanın haqlı mövqeyi ərəb ölkələrində, dünyada daha sistemli, elmi fakrlarla, dünya KİV-lərində, sosial şəbəkələrdə, müxtəlif dillərdə, xarici ölkələrin elm adamları, mütəxəssisləri, siyasətşünasları, jurnalistləri və s. birlikdə təbliğ olunmalıdır. Uzun əsrlər boyu ermənilər dünyanın bir çox ölkələrinə, o cümlədən ərəb ölkələrinə səpələnmiş, bəzi dövlətlərin maliyyə və siyasi dəstəyi nəticəsində diaspor, siyasi, ideoloji, dini, silahlı dəstələr, terror təşkilatları yaratmışlar. Məsələn, tayfa və dini prinsiplər əsasında idarə edilən Livanda adətən iki, Suriyada isə bir nazir erməni millətindən təyin edilir. Misirdə isə 10 mindən çox erməni ailəsinin yaşayır, onların çoxlu sayda qəzetləri, ictimai rəyə təsir edən bilən professorları, incəsənət xadimləri var ki, həmin ölkələrdə geniş əlaqələrə malik olan ermənilər Misirdə və digər ərəb ölkələrində özlərinin siyasi, ideoloji mövqelərini təbliğ edirlər. Təbii ki, bu gün Azərbaycan dünyada, Yaxın və Orta Şərqdə erməni yalanlarını ifşa etmək üçün daha çox iş görülməlidir. Təbii ki, hər bir Azərbaycanlı vəzifəsindən asılı olmayaraq müvafiq dövlət qurumları ilə yanaşı, dünyada Azərbaycanın təbliğində, xüsusilə də informasiya siyasətində fəal olmalıdır.

Qeyd edək ki, tarixçi-alim 3 aydır ki, Misir, İordaniya, BƏƏ, Liviya, Özbəkistan, Qazaxıstan, Türkiyə, İran və digər ölkələrdə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların soyqırımı və s. mövzularda işğal olunmuş ərazilərimiz, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, ermənilərin qeyri-qanuni məskunlaşması və s. haqda məqalələr yazır.

Aysel Məmmədova

"Rəsmi Bakının və Ankaranın maraqlarını nəzərə almaq lazımdır"



"Türk əsgərinin dünya güclərinə Cənubi

Qafqazda özünü göstərmə-

si, həm də, bu bölgədə göstərmiş oldu ki, mütəq şəkilə rəsmi Bakının və Ankaranın maraqlarını nəzərə almaq lazımdır". Bu sözləri SİA-ya açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov, Türkiyə dövləti və onun ətrafında cərəyan edən siyasi prosesləri şərh edərkən deyib.

"Türkiyə dövlətinin tarixən olduğu kimi bu gün də təsir mexanizmlərindən istifadə etmək istəyən və onun geosiyasi gücünü zəiflətmək istəyən qüvvələr kifayət qədər çoxdur. Türkiyənin yerləşdiyi mühüm strateji coğrafiya, onun İslam və Türk Dünyasının lider ölkəsi olması, eyni zamanda regionda çox dərin izlərə malik olması, Yaxın Şərq, Aralıq dənizi hövzəsi, Cənubi Qafqaz və digər bölgələr uğrunda apardığı mübarizə bir çox ölkələr üçün manie rolunu oynayır. Belə olduğu halda biz son zamanlar Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Yunanıstan kimi dövlətlərin Türkiyə qarşı açıq müstəvidə mübarizə aparmalarının şahidi olmuşuq. Əslində sadalanan ölkələr təkcə bunlar deyil. Bu ölkələr onlarla ölkə daxildir, hansı ki, bu gün rəsmi Ankaranın siyasətini çox böyük qisqançılıqla həzm etməyə çətinlik çəkirlər" - deyərək, politoloq bildirib.

Onun sözlərinə görə, fakt ondan ibarətdir ki, Türkiyə dünyanın hər bir ölkəsindən həmişə xahiş edir ki, onun maraqları nəzərə alınsın, çünki, Türkiyə də həmin dövlətlərin maraqlarını nəzərə alır: "Amma belə olmadığı halda türk əsgəri, Türkiyə Hərbi Qüvvələri səhnəyə daxil olur. Biz artıq son illərdə də Suriyada, İraqda, Liviyada və digər bölgələrdə türk əsgərinin hansı gücə malik olduğu görürük. Türk əsgəri dünyanın ən qabaqcıl, hərbi siyasi cəhətdən lider ölkələrinə nümayiş etdirdi ki, bir çox aspektlərdən, bir çox parametrlərinə görə rəsmi Ankarada daha güclü mövqelərə malikdir. Mütəq şəkilə türk əsgəri o bölgələrdə ki, harda ki, Türkiyənin maraqları nəzərə alınmır, həmin qüvvələrə və birliklərə qarşı cavab verəcəkdir". Zaur Məmmədov vurğulayıb ki, Azərbaycan hər zamanki kimi Türkiyənin bütün qərarlarında rəsmi

Ankaranı dəstəkləyir və Türkiyə ilə Azərbaycan təkcə qardaş iki xalq deyillər, eyni zamanda, beynəlxalq aləmdə Azərbaycan-Türkiyə münasibətləri kimi güclü və möhkəm münasibətləri biz heç bir digər iki dövlət arasında müşahidə edə bilmirik: "Son zamanlar da elə Türkiyə ilə Azərbaycan arasında artan hərbi müstəvidə münasibətlər, dərinləşən münasibətlər, türk əsgərinin dünya güclərinə Cənubi Qafqazda özünü göstərməsi, həm də bu bölgədə göstərmiş oldu ki, mütəq şəkilə rəsmi Bakının və Ankaranın maraqlarını nəzərə almaq lazımdır. Mütəq şəkilə tarixi obyektivliyi və beynəlxalq hüququ qorumaq lazımdır".

Nigar Məmmədova

"Moody's" global neft-qaz sektoru üzrə proqnozunu yüksəldib

"Moody's" beynəlxalq reyting agentliyi 2021-ci ilin iyun ayınadək global neft-qaz sektorunun bərpa olacağını gözləyir və bunun əsasında sektor üzrə proqnozunu "mənfii"dən "sabit"ə yüksəldib. SİA xəbər verir ki, sektorun 2021-ci ilin iyun ayına qədər bərpa ediləcəyi gözlənilir, lakin orta qiymətlər və tələbat böhrandan əvvəlki səviyyədən aşağı olacaq. Beləliklə, II rübün ən aşağı səviyyələrindən çıxdıqdan sonra, 2021-ci ildə neftin orta qiymətləri pandemiyadan əvvəlki göstəricilərdən daha aşağı - 40-45 dollar səviyyəsində qalacaq. Emal sektoru II rübdə yavaşlamadan sonra neft məhsullarına olan tələbatın artmasından faydalansa da, tələbatın 2019-cu ilə nisbətən zəif qalacağı bildirilir. Mütəxəssislərin fikrincə, yaxın 12 ayda sənayenin müsbət sərbəst nağd pul axınına qayıtması ehtimalı azdır və neftin I barelinin qiymətinin 40-45 dollar səviyyəsində saxlanması şirkətlərin 2021-ci ildə də kapital xərclərinin azaltmasına gətirib çıxaracaq.



Şərqi Aralıq dənizinin geosiyasi nəbzi: böyük güclərin gərgin mübarizəsi

Bütövlükdə global geosiyasətdə vəziyyət gərgin və mürəkkəbdir. ABŞ, Rusiya, Avropa İttifaqı və Çinin liderlik uğrunda apardıqları amansız və güzəştiz mübarizə getdikcə yeni məzmun çarları almaqdadır. Bu prosesdə dünyanın müxtəlif regionlarında dövlətlərarası münasibətlərin gərginləşməsi də müşahidə edilir. Konkret olaraq, Aralıq dənizi hövzəsində bir neçə böyük dövlət artıq qarşı-qarşıya gəliblər. Burada Yunanistan, Fransa, Almaniya, ABŞ, Türkiyə kimi ölkələr öz maraqları uğrunda savaşırlar. Vəziyyət risklərlə doludur. Ancaq hələlik aktiv hərbi əməliyyatlar və ya güc tətbiqi yoxdur. Ekspertlərin rəyinə görə, bununla yanaşı, hər an hərbi toqquşmalar meydana gələ bilər.

Sülh və enerji məsələsi: Şərqi Aralıq dənizindəki geosiyasi risklər

Dünya siyasətində koronavirus pandemiyasının rolu haqqında analitiklər və ekspertlər hələ də fikir söyləyirlər. Lakin bu prosesin fonunda real geosiyasi tendensiyaların məzmunu məsələsi də getdikcə daha aydın məntiqlə qarşıya çıxır. Yəni, faktiki olaraq, dünya liderləri "pandemiya bəhanəsi"nin sonuna gəlirlər. İndi böyük dövlətlərin öz maraqları uğrunda pandemiya evvelki dövrlərdən fərqli olmayan məntiqlə savaşıdığını və hətta bir sıra məqamlarda daha sərt, ədalətsiz və riskli addımlar atdığını görürük. Bu məqam bizim üçün əhəmiyyəti olan iki regionda - Qafqaz və Şərqi Aralıq dənizi hövzəsində özünü qabarıq surətdə göstərir.

Qafqaz başqa bir mövzudur. Biz Şərqi Aralıq dənizi ətrafında baş verənlərin geosiyasi aspekti üzərində dayanacağıq. Burada dünyanın bir neçə böyük dövlətinin maraqları toqquşub. Fransa, Yunanistan, İsrail, Misir, Türkiyə və hətta çox uzaqda olan ABŞ belə bölgədə fəallıq göstərirlər. Ekspertlərin rəyinə görə, əsas məsələ regionun enerji ehtiyatlarının bölgüsü ilə bağlıdır. Yunanistan Şərqi Aralıq dənizindəki su sərhədlərini genişləndirmək hesabına oradakı enerji resurslarının demək olar ki, hamısına sahib olmağa çalışır. Bu məsələ Krit, Rodos və Melis adaları ətrafındakı su sahəsinə Türkiyənin buraxılmaması istiqamətində atılan addımlarda ifadə olunur. Afina bunun üçün Kiprin yunan kəsimindən, Misir, İsrail və Avropa İttifaqı faktorundan istifadə etməyə cəhdlər göstərir.

Son hadisələr göstərir ki, prosesə Vaşinqton da müdaxilə etməyə başlayıb. Amerika regiona hərbi güc göndərməklə yanaşı, Kiprin yunan kəsimi üçün öncələr tətbiq etdiyi silah embarqosunu da qismən qaldırmaq müdaxilədir. Yunanistan da Krit, Rodos və Melis adalarına əlavə hərbi qüvvə yerləşdirməyə başlayıb.

Ankaranın dediyinə görə, bütün bunlarda Fransa daha fəal pozucu rol oynayır. Fransa bölgəyə hərbi gəmilər, döyüş təyyarələri



Şərqi Aralıq dənizinin geosiyasi nəbzi: böyük güclərin gərgin mübarizəsi

Siz buradasınız: Əsas səhifə >> BEYNƏLXALQ TƏŞKİLATLAR >>>

0 şərh Yazı aralığı Font Ölçüsü Çap

4688

10.09.2020 10:00

Newtimes.az editor@newtimes.az Müəllifin digər yazıları

Bakı, 10 sentyabr 2020 – Newtimes.az

Qoşulu olduğu bölmələr: global proseslər və trendlər, geosiyasət, iqtisadiyyat, sivilizasiyalara əsas dialoq, beynəlxalq təşkilatlar, qarşılıqlı, ekspertlər, münaqiçələr

Müəllifin digər yazıları: "Brexit" müqaviləsi qüvvəyə minib

Aktual: "Böyük müqavilə" imzalanacaq - gün təyin olunub

Safərlər: Sudan-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı

Diplomatik qüsur: Azərbaycan-Afrika münasibətlərinin inkişafı üçün əsas yarıda bilər

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Azerbaijan in Los Angeles Retweeted

Nasimi Aghayev @NasimiAghayev #Armenia is shamelesslv settling #Armenians

göndərməklə yanaşı, Avropa İttifaqını da məsələyə yunan mövqeyindən müdaxilə etməyə təhrik edir. Artıq Almaniya da bəyan edib ki, Avropa İttifaqı Yunanıstanı dəstəkləməlidir. Siyasətçilər bütün bu proseslərdə İsrailin arxa planda hərəkət etdiyini və faktiki olaraq, böyük miqyasda situasiyaya nəzarət etməyə çalışdığını deyirlər. Hər bir halda, Amerika, Avropa və Yaxın Şərqi bir sıra dövlətləri böyük iddiaları olan Yunanıstanı dəstəkləyir, ədalət və beynəlxalq hüquqdan kənar addımlar atırlar. Başqa sözlə desək, növbəti dəfə özlərinin dar siyasi maraqları naminə türk dövlətinə qarşı birləşməyə çalışırlar.

Rusiyanın bu prosesdə ehtiyatlı və bir qədər üstüörtülü davranması diqqəti çəkir. Rusiya konkret heç bir açıq addım atmır. Lakin bir sıra ekspertlər hesab edirlər ki, Moskva Türkiyəyə "yüngül" dəstək verməklə ABŞ və Avropanın Şərqi Aralıq dənizində daha da güclənməsini istəmir, lakin Türkiyənin də orada aparıcı olmasını arzulamır. Belə çıxır ki, Moskva "gülüşün sonunu" gözələyəcək. Hələlik Rusiya Suriya və Liviya məsələlərində fəal olmağa çalışır. İnformasiyalara görə, Suriyadakı radikal kürd qruplaşmalarının nümayəndələrinin Moskvada rəsmi şəxslərlə görüşü də olub.

Türkiyənin bu məsələdə tutduğu mövqe ilə bağlı da konkret təsəvvür mövcuddur. Ankara öz quru sərhədlərindən cəmi 2 kilometr məsafədə olan su ərazisinə haqqı olduğunu bəyan edib. Yunanıstanın öz quru sərhədindən 580 kilometr uzaqda olan bir xırda adaya və ətrafındakı su hövzəsinə ifrat iddialı olmasını Türkiyə normal saymır. Bey-

nəlxalq hüquq normaları və dənizlərlə bağlı mövcud olan müqavilələr də müzakirələrin aparılmasını daha doğru sayır. Lakin qərbdə ki, həm yunanlar, həm də onların "demokrat" avropalı və amerikalı dindəşları başqa cür düşünürlər. Onlar hesab edirlər ki, bütün hallarda Türkiyə geri çəkilməlidir.

Ankara isə regionda hazırda iki istiqamətdə qətiyyətlə fəaliyyət göstərir. Birincisi, oraya neft-qaz axtarışı aparın gəmilər göndərib. İkincisi, "Navteks" (ərazilərə digər gəmilərin girməsini qadağan edən beynəlxalq xəbərdarlıq - red.) elan etməklə həmin gəmiləri həssaslıqla qoruyur. Bir neçə dəfə yunan qırıcıları həmin əraziyə yaxınlaşıb, türk gəmilərini qorxutmağa çalışmışdı, dərhal Türkiyə F-16-ları ilə onları ərazidən uzaqlaşdırıb. Lakin bölgədə gərginlik qalmaqdadır.

Ədalət və hüquq: bunlar unudulanda...

Hazırda tərəflər bir-birinə hədə gəlməkdədirlər. Avropa bir neçə dəfə hay-küy salmağa çalışdı, lakin Türkiyə sərt şəkildə cavabını verdi. Prezident Rəcəb Tayyib Ərdöğan hətta meydan oxudu. Türkiyənin dövlət başçısı açıq bəyan etdi ki, kimin gücü varsa, çıxsın meydana, Türkiyə maraqlarından əsla vaz keçməyəcək. Əlavə olaraq, Türkiyə rəhbərliyi Fransaya üz tutaraq, meydana çıxmasını tələb etdi. Ancaq Paris hələ konkret bir addım atmağa tələsmir.

Bunlar Liviya məsələsi və Yaxın Şərqi bir sıra dövlətlərinin proseslərə münasibətləri fonunda daha maraqlı və aktualdır. İsrail

və Misir Yunanıstanla enerji sahəsində saziş imzalayaraq, aktiv surətdə situasiyaya müdaxilə etmək niyyətlərini ortaya qoydular. Ancaq məsələ hələ də kağız üzərində niyyət olaraq qalır. Xüsusilə Misirin Türkiyə ilə gizli danışıqlar apardığı haqqında informasiyalar yayılır. Hər bir halda, İsrail və Misir faktoru Fransa və ABŞ faktoru səviyyəsində hələ qabarmayıb.

Bunlarla yanaşı, Liviya problemi Şərqi Aralıq dənizindəki geosiyasi vəziyyətlə birbaşa bağlıdır. Liviya son zamanlar gedən proseslər göstərir ki, BMT tərəfindən tanınan Fəyze əl-Sərrac hökuməti ilə hətta onun qatı əleyhdarları, məsələn, Fransa da barışmalı olub. Rusiya niyyətini ortaya qoysa da, sərt əks-reaksiya vermir, lakin F.əl-Sərracın da Sirtə hücum etməsinə razı olmur. Hazırda Sərrac hökuməti formalaşdırır və getdikcə dinc üsulla öz fəaliyyətini genişləndirir. Bu o deməkdir ki, Liviya Suriyadakı kimi dağıdıcı proseslərin qarşısı alınır və indi rəsmi tanınan hökumətlə hesablaşmalı olanların sayı artır. Bu, yaxın gələcəkdə Liviya indi hakimiyyətdə olan qüvvələrin tam olaraq ölkə ərazisinə nəzarət edə biləcəyi şansının qaldığını göstərir (Suriyada belə bir şans yoxdur).

Bütün bu proseslərdə Türkiyə aparıcı rol oynayır. Ankara Liviya hökuməti ilə imzaladığı sazişi tam yerinə yetirir, rəsmi Liviya hakimiyyətini qoruyur və onun praktiki fəallığını artırır, özünün hərbi bazasını qurur və beynəlxalq səviyyədə böyük güclərlə münasibətlərini diplomatik yolla tənzimləyir. Deməli, Şərqi Aralıq dənizində "fransız və yunan şilətaqlığı"nın meydana gəlməsində rolunu alan Li-

Şərqi Aralıq dənizinin geosiyasi nəbzi: böyük güclərin gərgin mübarizəsi

viya məsələsində Türkiyə diplomatik üsulla geosiyasi nüfuzunu artırmaqdadır. Bunun fonunda regionda Türkiyəsiz hansısa böyük layihənin və ya geosiyasi qərarın qəbul edilməsinin mümkün olmadığı aydın görünür.

Bütün bunlar geosiyasi əhəmiyyəti olan başqa bir reallığı ortaya qoyur - Türkiyə Yaxın Şərqdə, Şimali Afrikada, Aralıq dənizi regionunda, Balkanlarda və Qafqazda söz sahibi olan gücə çevrilib. Nə qədər onun fəaliyyətini süni və subyektiv müstəviyə yönəltməyə çalışsalar da, müxtəlif itfirlar uydursalar da, siyasətlə ciddi məşğul olan dünya liderləri artıq "Türkiyə global dünyada var" deyər düşünür və hərəkətləri ilə bunu nümayiş etdirirlər. Buraya ABŞ və Rusiyanın da dövlət başçıları daxildirlər. Deməli, bütövlükdə dünya miqyasında geosiyasi dinamika dəyişir, meydana yeni güclər atılır.

Bundan başqa, Türkiyə Prezidenti Rəcəb



Tayyip Ərdoğan qətiyyətli, dərin düşünülmüş və konkret gücə arxalanan bir müsəlman dövlətinin artıq meydandan çekilməyəcəyinin siqnallarını təkrar-təkrar verir. Bu isə yaxın stratejide ümumən global siyasətdə ciddi yeniliklərin ola biləcəyinin müjdəsidir.

Nəhayət, bizim üçün çox əhəmiyyətli olan bir məqam. Azərbaycan Prezidenti İlham Əliyev birmənalı, açıq və qətiyyətlə ifadə etdi ki, Şərqi Aralıq dənizi məsələsində "tərəddüd etmədən Türkiyənin yanındadır"! Bu, tarixi bəyanatdır, çünki tarixi-geosiyasi seçimin təsdiqidir. Azərbaycan müstəqilliyi, ədaləti və qardaşlığı seçdi! Açıq və qətiyyətlə dedi ki, Türkiyənin yanındadır, ona görə ki, Ankara haqlıdır və həm də qardaşdır! Bu, Azərbaycanın artıq güclü bir dövlət kimi geosiyasi meydana olmasının təsdiqidir! Şübhə yoxdur ki, zəfər ədalətliyə və müstəqillik tərəfdarlarının olacaqdır!

Ermənistan atdığı addımlarla Cənubi Qafqazı qan gölünə çevirmək siyasəti yürüdür

“Eurasianet.org adlı beynəlxalq araşdırma saytına əsasən, erməni müəllif Ani Mejlunyan məqaləsində “Qondarma Dağlıq Qarabağ rejiminin “rəhbəri” Arayik Arutunyanın sözlərinə görə, Ermənistan hökumətinin ayırdığı maliyyə dəstəyi ilə Livan ermənilərini hal-hazırda işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə köçürüldüyünü etiraf edib. Bu faktı Livandakı erməni diasporunun rəhbəri Zareh Siranyan da təsdiqləyir. Bütün bunlar bəxəlxalq hüquqa zidd olduğu halda bu köçürülmə aparılır”. Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, işğal olunmuş tarixi torpaqlarımızda Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti bu dövlətin işğalçı mahiyyətini bir daha sübut edir: “Üstəlik, bu məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınmışdır. Lakin düşünürəm ki, məsələnin tək qeydə alınması kifayət etmir və Azərbaycan tərəfini qəti şəkildə qane etmir. ATƏT Ermənistanın bu əməllərinin qarşısının alınması istiqamətində konkret tədbirlər görməlidir. Şübhəsiz ki, Ermənistanın bu cür davranışları, danışıqlar prosesinə kölgə salmaqla kifayətlənmir, eyni zamanda beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud şəkildə pozulması deməkdir”.

Politoloq bildirib ki, Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar olaraq ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyətsizliyini dilə gətirmiş, Azərbaycan dövlətinin və xalqının haqlı narazılığını səsləndirib: “Bununla yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağa səfəri də

göstərir ki, bu işğalçı dövlət Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil. Bu səfərin özü də Ermənistan hakimiyyətinin Azərbaycana qarşı yeni hücum planları qurduğundan, hərbi əməliyyatların yenidən bərpasından, növbəti tərribat fəaliyyətinə başlamaq niyyətindən xəbər verir. Başa düşülməlidir ki, Azərbaycanın əzəli və tarixi torpaqlarında işğalçı Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti və iqtisadi fəaliyyət həyata keçirməsi ciddi nəticələrə, müharibə vəziyyətinin yenidən alovlanmasına gətirib çıxarda bilər. Ermənistan tərəfindən atılmış bu addım olduqca təhlükəlidir. Azərbaycan tərəfi isə belə təhlükələrin qarşısını almaqda qətiyyətlidir”.

Ş.Həsənova vurğulayıb ki, eyni zamanda nəzərə alsaq ki, Livan daim terrorçuların kök saldığı bir yer olub məsələnin ciddiliyi daha da təhlükəli xarakter alır: “Çünki buradan köçürülən ailələrin içərisində də terrorçuların ola bilmə ehtimalı böyükdür. Tarixə nəzər saldıqda isə, bu faktlarla təsdiqlənir. Belə ki, dünyanın müxtəlif yerlərində terror aktları törətmiş, türk diplo-



matlarını qətlə yetirmiş erməni terror təşkilatı ASALA da məhz Livanda yaradılmışdır. Bu isə ermənilərin adət etdiyi klassik bir haldır. Ermənistan atdığı bütün addımlarla Cənubi Qafqazı qan gölünə çevirmək siyasəti yürüdür. Bunu son günlərdə Ermənistan tərəfindən atılan daha bir fakt təsdiq edir. Belə ki, 2020-ci il sentyabrın 3-də BMT Baş Assambleyasında Gürcüstan tərəfindən ənənəvi olaraq irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsvermə ilə qəbul edilib. Üzdə özünü Gürcüstanın dostu kimi göstərən Ermənistan bu qətnaməni dəstəkləmədi və bununla da Gürcüstanı və onun ərazi bütövlüyünə növbəti dəfə zərbə vurdu. Ermənistan nəinki təkə Azərbaycanca düşmən siyasət yürüdür, eyni zamanda, bu dövlət regionda pozuculuq siyasəti yürüdür və onun stabilliyinə zərər vurur və ciddi təhlükə yaradır”.

Aysel Məmmədova

Musa Quliyev: “Azərbaycanda koronavirusla mübarizə sahəsində mühüm tədbirlər həyata keçirilir”

“Azərbaycanda koronavirusla mübarizə sahəsində mühüm tədbirlər həyata keçirilir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev xatırladı ki, ölkə Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə koronavirusla mübarizənin kompleks şəkildə həyata keçirilməsi üçün Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib. Bu məqsədlə 3,5 mlrd. manat vəsait ayrılıb. Həmin vəsaitin böyük bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iş yerlərinin qorunub saxlanması, məşğulluq və işsizlik problemlərinin qarşısının alınması istiqamətinə yönəlib. Bu məqsədlə əhaliyə sosial dəstək və məşğulluğun təmin olunması üçün 600 mln manat dövlət büdcəsindən vəsait ayrılıb. Bütün bu tədbirlər 4,8 mln nəfər əhalini əhatə edib. Görülən işlər nəticəsində 1 mln 660 min iş yeri və bu iş yerlərində çalışan insanların əmək haqları qorunub saxlandı. 2 mln vətəndaşın pensiya, müavinət, təqaüd və digər sosial ödənişləri vaxtılı vaxtında həyata keçirilib.

“Ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 10 min nəfər artaraq, bütövlükdə 342 min Azərbaycan vətəndaşını əhatə edib. Yeni DOST mərkəzlərinin açılması da pandemiya dövründə böyük əhəmiyyət kəsb edir. Sosial müdafiəyə ehtiyacı olan kateqoriyaya aid insanlar, o cümlədən qaçqınlar və məcburi köçkünlərin, şəhid və Qarabağ əlillərinin, hərbiçilərin mənzillə təmin olunması sahəsində də dövlət siyasəti uğurla davam etdirilir”-deyə, komitə sədri vurğulayıb.



“Media platformasının yaranması əhəmiyyətli bir prosesin başlanğıcı sayıla bilər”



“**U**mmiyyətlə,

Türkiyə-Azərbaycan media platformasının yaranması çox əhəmiyyətli bir prosesin başlanğıcı sayıla bilər. Çünki Türkiyə ilə Azərbaycan arasında media əməkdaşlığı sahəsində yeni bir mərhələnin açılmasına sözün həqiqi mənasında ehtiyac var”. Bunu SİA-ya “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərliyi altında nümayəndə heyəti İstanbula danışıqlar apararkən yayılan rəsmi məlumatlar artıq nəticə çıxarmağa əsas verir ki, yeni mərhələdə iki ölkənin media əməkdaşlığı və yeni media platforması özünü hansı istiqamətlərdə göstərəcək: “Qətiyyətlə demək olar ki, təqdim olunmuş əməkdaşlığın çərçivəsi çox cəlbedici və perspektivlidir. Bunlar Türkiyə-Azərbaycan mediası arasında informasiya müxtəssis mübadiləsinin aparılması, iki ölkənin qanuni mənafehlərinin həm beynəlxalq müstəvidə, həm də daxili siyasət müstəvisində iki dövlətin mənafehlərinin sosial media qaynaqları tərəfindən müdafiəsində əməkdaşlığın dərinləşdirilməsi və ümumilikdə yeni media əməkdaşlıq platformasının ortaya qoyulmasıdır. Təbii ki, bunlar çox perspektivlidir. Bu istiqamətlərdə həyata keçiriləcək işlər həqiqətən iki ölkənin arasında hər tərəfli əməkdaşlığın, o cümlədən də media əməkdaşlıqlarının daha da dərinləşməsinə öz töhfəsini verəcək.

Məsələ burasındadır ki, Türkiyə ilə Azərbaycanın indiki şəraitdə münasibətləri dərinləşən və genişlənən bir xətt üzrə gedir. Keyfiyyət dəyişmələri var. Xüsusilə də, Tovuz hadisələrindən sonra Türkiyənin Azərbaycanın müdafiəsi ilə bağlı mövqeyi daha qətiyyətli və konkret şəkildə ortaya qoyuldu. Türkiyə dövlət rəhbərləri Azərbaycanın ərazi bütövlüyünün bütün vasitələrlə müdafiə olunmasında sona qədər iştirak edəcəklərini birmənalı bəyan etdilər. Bu, sözsüz ki, keyfiyyətə tamamilə yeni bir nümayişdir. Daha sonra Azərbaycan Prezidenti Yunanistanın ölkəmizə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfirini qəbul edərkən Türkiyənin

Aralıq dənizində qanuni mənafehlərinin müdafiəsi ilə bağlı ortaya çox konkret mövqe qoydu və birmənalı şəkildə Türkiyə-Azərbaycan münasibətlərinin sadəcə əməkdaşlıq prinsipi üzərində qurulmadığını, bunun həm də pozulmaz əbədi bir qardaşlığa söykəndiyini qəti şəkildə ifadə etdi. Bütün bunlar Türkiyə-Azərbaycan münasibətlərində həqiqətən yeni bir mərhələnin içində olduğumuz qənaətinə gəlməyinə əsas verir. Təbii ki, belə şəraitdə medialar arasında əməkdaşlıq bu proseslərdən qəti şəkildə kənar qala bilməz. Əksinə mediaların arasında əməkdaşlığın gücləndirilməsi Türkiyə-Azərbaycan münasibətlərinin həqiqətən qardaşlıq müstəvisində daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcək.

Həmçinin nəzərə alsaq təəssüf ki, həm də Azərbaycan cəmiyyətləri indi müəyyən bəlli mərkəzlərdən informasiya bombardmanına daha çox məruz qalırlar. Bir çox hallarda Azərbaycanın və Türkiyənin qanuni dövlət mənafehləri xüsusilə beynəlxalq münasibətlər müstəvisində çox hədəfə çıxarılır. Belə şəraitdə iki ölkənin ictimaiyyətini bu iki dövlətlərin apardığı siyasətin mahiyyəti barədə doğru, düzgün məlumatlandırılması, maarifləndirilməsi və xalqların arasında iki dövlətin rəhbərlərinin apardığı siyasətlə bağlı çox düzgün mövqenin formalaşdırılmasına böyük ehtiyac var. Açıq şəkildə desək, bəzi dünya mərkəzləri bu gün həm Türkiyədə hakimiyyətlə xalqın, həm də Azərbaycanda hakimiyyətlə xalqın münasibətlərini pozmaq, gərginləşdirmək üçün müəyyən informasiya taktikalarından istifadə edirlər. Belə şəraitdə bu cəhdləri neytrallaşdırmaq üçün iki ölkənin media orqanlarının əməkdaşlığının dərinləşdirilməsinə ehtiyac var. Bu nöqtəyi-nəzərdən Azərbaycan Prezidentinin İstanbula media platforması çərçivəsində bir səlahiyyətli missiyanı göndərməsi yaranmış şəraitin tələblərinə çox həssas və dəqiq bir cavab kimi qiymətləndirilə bilər. Yekunlar göstərir ki, Hikmət Hacıyev bir təcrübəli məmur kimi Prezidentin müəyyənləşdirdiyi bu missiyanın qarşısındakı vəzifələri uğurla yerinə yetirə bildi və çox perspektivli bir prosesin bazasını qoydu”.

Ceyhun Rasimoğlu

“Türkiyə-Azərbaycan media platformasının aktivləşməsi üçün geniş imkanlar var”



“**T**ürkiyə-Azərbaycan media platformasının yaradılması kimi addımlar son illərdə çox olub. Hətta türkdillil ölkələrin media qurumlarının bir platforması da yaradılmışdı ki, ora bütün Türk Respublikaları daxil idi. Bir neçə dəfə də, bu cür cəhdlər olub, amma təəssüf ki, yarımçıq qalıb”. Bunu SİA-ya açıqlamasında 525 Qəzetini baş redaktoru Rəşad Məcid deyib. Onun sözlərinə görə, əvvəllər başlanğıc üçün çox gözəl sözlər deyilsə də, bu cür platformaların fəaliyyəti daha sonra isə zəifləyir: “Yeni yaradılan media platformasına uğurlar arzu edirəm. Ümid edirəm ki, bu media platformasının da taleyi özündən əvvəlki kimi olmayacaq və davamlı fəaliyyət göstərəcək”.

R.Məcid bildirib ki, Azərbaycan bütün sahələrdə Türkiyə ilə əməkdaşlıq edir, o cümlədən də mətbuat sahəsində: “Düşünürəm ki, iki ölkə arasında mətbuat əlaqələrini daha da genişləndirmək lazımdır və bu daimi bir prosesdir. İnformasiya texnologiyalarının indiki inkişafını nəzərə alaraq demək olar ki, bu gün əlaqələr qurmaq daha asandır. Türkiyə-Azərbaycan media platformasının aktiv işləməsi üçün hazırda geniş imkanlar var. Fikrimcə bu işin səmərəliliyini artırmaq üçün icraçı qurum olmalıdır”.

Aysel Məmmədova

Qoşulmama Hərəkatı dünya geosiyasətində fərqli yanaşmalara səbəb olub

“**6** sentyabr Qoşulmama Hərəkatı beynəlxalq təşkilatının yaranmasının ildönümüdür. Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) - özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş dünyanın 120 dövlətinin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır. Bu təşkilatın təməli qoyulduğu zaman dövlətlərin qarşısında hər şeydən əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Varşava Müqaviləsi Təşkilatı ilə yanaşı, Mərkəzi Müqavilə Təşkilatı, Cənub-Şərqi Asiya Müqavilə Təşkilatı (SEATO) və ANZUS-a (Avstraliya, Yeni Zelandiya, Amerika Birləşmiş Ştatları) qoşulmamaq vəzifəsi dururdu”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.



leyasının pendemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyanın keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu dəstək Hərəkat üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, global problemlərin yalnız global səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının bariz bir nümunəsi idi. Qeyd edək ki, 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qısa müddət ərzində Hərəkatda böyük nüfuz qazanan Azərbaycan 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sədr seçildi. Şübhəsiz ki, bu qərar 119 ölkənin Azərbaycana olan hörmətinin və inamının göstəricisi idi. Azərbaycan Prezidentinin xüsusi sessiyanın çağırılması təşəbbüsü ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi. Cari ilin iyulun 10-da BMT-nin pendemiyaya qarşı 31-ci xüsusi sessiyanı rəsmi proses kimi başladı. Xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda Nyu Yorkda ölkələr arasında müzakirə olunur”.

İlyas Hüseynov xüsusilə qeyd edib ki, Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi: “Prezident Azərbaycanın sədrlik zamanı Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd etdi. Azərbaycan sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Lakin pandemiya səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna baxmayaraq, Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı. Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münasibətinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə etmiş və münasibətin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllini vacibliyini vurğulamışlar. Təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş ərazilərimizdə təşkil etdiyi “seçki şousu”nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib”.

Aysel Məmmədova

Azərbaycanda talassemiya xəstələrinin sayı məlum olub



2019-cu ildə Azərbaycanda müalicə-profilaktika müəssisələrində 4007 nəfər talassemiya xəstəsi qeydiyyatda olub. Bu barədə SİA-ya Dövlət

Statistika Komitəsindən məlumat verilib. Onların 2 min 48 nəfəri 17 yaşınadək olanlardır. Bildirilib ki, öten il 402 nəfərə ilk dəfə talassemiya diaqnozu qoyulub. Onlardan 209 nəfəri 17 yaşına qədər olanlardır.

ABŞ qoşunlarını İraqdan çıxarır

ABŞ növbəti bir neçə həftə ərzində İraqdakı qoşunlarının 40 faizdən çoxunu çıxaracaq. SİA xəbər verir ki, bunu Yaxın Şərq bölgəsindəki ABŞ qoşunlarının komandanı Kennet Makkenzi deyib. O qeyd edib ki, sentyabrın sonunadək İraqdakı ABŞ hərbiçilərinin sayı 5 200 nəfərdən 3 min nəfərədək azaldılacaq. Ölkədə qalan hərbiçilər İraq ordusuna terrorçuluqla mübarizədə dəstək və məsləhət xidmətləri göstərəcək.



Ermənistanda koronavirusa yoluxanların sayı 45 mini keçib

Ermənistanda son sutka ərzində daha 199 nəfər koronavirusa (COVID-19) yoluxub. SİA xəbər verir ki, “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 45 152 nəfərə yüksəlib. Ermənistanda koronavirusdan bir gündə 2 nəfər ölüb, pandemiya qurbanlarının sayı 905 nəfərə çatıb. Koronavirusa yoluxan 41 023 nəfər sağalır, 2945 pasiyent müalicə alır.



Şər maşını ifşa olunur

Xarici maraqlı dairələrin maddi və mənəvi dəstəyindən bəhrələnərək, ölkəmizin uğurlarına kölgə salmağa çalışan AXCP, Müsavat liderləri və onlarla eyni şər və böhtan kampaniyasını bölüşən Qurban Məmmədov, Məhəmməd Mirzəli, Arif Məmmədov, Leyla Yunus, Orduxan Teymurxan, Vidadi İsgəndərli və digərləri artıq ifşa olunmaqdadırlar. Bu dağıdıcı xislətli ünsürlərin Azərbaycanda gedən pozitiv işlərlə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirmələri, sosial şəbəkələrdəki şər və böhtanlar səsləndirmələri onların idarə olunduğunu bir daha sübuta yetirir.

Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişəşlər törətməyə hazır olan bu dağıdıcı ünsürlərin iç üzünü artıq xalq yaxşı tanıyır və kimlərə, hansı məkrli məqsədlər üçün xidmət etdiklərini də yaxşı bilir. Məhz bu reallıqdan çıxış edən xalq dağıdıcı müxalif funksionerlərinin, eyni zamanda xaricdəki "söyüş müxalifəti"nin həbs edilməsini və məhkəmə qarşısına çıxarılmasını tələb edirlər. Artıq xalqın tələbinə uyğun olaraq Baş prokurorluq xaricdəki "söyüş müxalifəti"nin bezi ünsürlərinə qarşı cinayət işi qaldırılıb.

Bu barədə Baş prokurorluqdan verilən məlumata görə, hazırda Londonda yaşayan Qurban Məmmədov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişəş), 281.1-ci (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiyası quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət cəzasız qala biməz

Artıq Nəsimi rayon Məhkəməsində onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. Eyni istintaq hərəkətləri Orduxan Bəbirov, Orxan Ağayev, Rəfael Piriyeq, Əli Həsəneliyev, Fural Sadiqov, Süleyman Süleymanlı və digər şəxslərə qarşı da başlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediləblər. Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi ra-

Xaricdəki "söyüş müxalifəti"nin fəalları Interpol xətti ilə Azərbaycana gətirilərək məhkəmə qarşısına çıxarılacaq



yon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin "Interpol"-un Milli Mərkəzi Bürosuna göndərilib. "Söyüş müxalifəti"nin fəallarından olan Elvin İsayev Ukraynada həbs edilərək, Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Bu haqda Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişəşlərə, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Müxalifət məkrli siyasətini niyə dəyişmir?

Təbii ki, istintaq şər maşını rolunu oynayan "söyüş müxalifəti"ne qarşı lazimi hüquqi tədbirlər göstərəcək. Bu halda bir sual açıq qalır, ilana zəhər verən rolunu oynayan AXCP, Müsavat, "Milli Şura" rəhbərliyi nə zaman törətdikləri bəd əməllərinin bədelini ödəyəcəklər? Çünki məslək və əqidələrinə pulu satan Əli Kərimli, Cəmil Həsəneli, Arif Hacıli və digərləri maddi gəlir əldə etmək xatirinə ermənipərəst dairələrin maraqlarına da xidmət etməkdən belə çəkinmirlər. Bunlar xaricdən aldıqları pullar hesabına Azərbaycana qarşı istənilən məkanda istənilən cəfəng fikirlər sə-

lən - dirməyə hazır olduqlarını dəfələrlə nümayiş etdirəblər. Bunu sübut edən daha bir fakt isə koronavirus epidemiyasının dünyanı cənginə aldığı bir vaxtda dağıdıcı müxalifət partiyaları cəmiyyətdə çaşqınlıq yaratmaq üçün dezinformasiyalar yaymağa üstünlük vermələrini göstərmək olar. Bu məsələdə partiya sədriləri yanaşı, onların trolları və xaricdəki "söyüş qrup"ları da fəallıq göstərirlər. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, dağıdıcı müxalif ünsürlər doğulub, boya-başa çatdıqları Azərbaycana erməni xislətinə uyğun düşmən mövqedə dayanıblar. Bu da dağıdıcı müxalifətin çirkin, yaramaz siyasətinin dəyişməsinin mümkün olmadığını göstərir. Bu fakt həm də onu təsdiq edir ki, xalqdan ayrı düşən dağıdıcı müxalifətin sağlam fəaliyyət yolu tutması və ya fəaliyyət göstərməsi mümkün deyil. Ancaq mövcud hazırkı proseslər onu deməyə əsas verir ki, xarici anti-Azərbaycan qüvvələrinin dağıdıcı müxalifətə inamları azalıb. Bunu bezi ekspertlər də təsdiq edirlər. ASDP sədri Araz Əlizadənin fikrincə, hazırda qərbli sponsorların azərbaycanlı müxalifətçilərə inamı əhəmiyyətli dərəcədə azalıb: "Hesab edirəm ki, nə Avropa, nə də Amerika "siyasi acizlərə" gələcəkdə yatırım etməyəcək. Belə ki, etibar krediti tükənib. Qərbdə azərbaycanlı müxalifəti çox yaxşı tanıyırlar - ciblərini dolduran bir toplu adam kimi. Bunlar 90-cı illərdən bəri müxalifətin ön sıralarında dayanaraq hər birinin evi, maşını, xaricdə təhsil alan övladı, bir sözlə əcnəbi daxilolmaları hesabına çox gözəl həyat qurublar. İndi isə müxalifət qruplarının tezliklə bitəcək "yem" üçün bir-birini parçalamasının şahidi oluruq". A.Əlizadənin sözlərinə görə, istər müsavətçilər, istərsə də AXCP nümayəndələrinin hamısı "ölü ruhlardır" və onların davadalaşması stəkanda fırtınaya bənzəyir.

Bir sözlə, dağıdıcı müxalif ünsürlərin Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı erməni qədr zərbə vurmağa çalışdıqlar təzibolunmaz faktlardır. Bu baxımdan, onlara qarşı hüquqi tədbirlərin görülməsi ədalətin zəfər çalması demək olar. Çünki qanun hamı üçündür və heç bir vətəndaş qanundan üstün ola bilməz.

i.ƏLİYEV



Cəmil Həsəneli savadsızlığının növbəti hoqqabazlığı...

RƏFİQƏ

Həyatda qəribəliklər çoxdur. Bəzən onlar ele absurd məzmun kəsb edir ki, insan çox təəccüblənir: Yəni belə də ola bilermiş? Necə deyirlər: köhnə mahnı yeni ifada: mənəvi inkişaf olmayanda. Yazıq qoca "professor", iblisxislətli satqın və mənəfiyyatsız AXCP sədri Əli Kərimlinin "ipli kuklası" olan və özünü "Milli Şura" adlı bir ölü qurumun rəhbərinin hüquqi savadsızlığı, doğrudan da, çox acınacaqlıdır. Cəmil Həsənelinin karantin qaydalarını, SMS-lə icazənin şərtlərini pozan şəxslərə polis orqanlarının cərimə təyin etməsi, cərimənin həcmi müəyyən etməsi və bu cərimələri inzibati qaydada ödətdirməsi hallarını qanunsuz hesab etməsi bu adamın elementar hüquqi biliklərə, təsəvvürlərə malik olmamasını göstərir. C.Həsəneli iki-üç ay bundan öncə vətəndaşlara "tövsiyə" və çağırışlar edirdi. İndi də sentyabrın 9-da bir qrup jurnalistin icazəsiz aksiyada təxribat törətməyə cəhd göstərməsindən ruhlanaraq okeanın o tayında oturmaq sosial şəbəkələrdən "tövsiyə" və çağırışlarını edir və bildirir ki, "SMS daha yoxdur, çıxın haqqınızı, hüququnuzu tələb edin". C.Həsənelidən soruşmaq istərdim: hansı haqdan, hüquqdan, qanundan danışırsan? Tələb etdiyən qanunlara əməl edirsənmi?

Sözsüz ki, sizi dəstəkləyən və qanunlardan başı çıxmayan peşə kolleksinə və fəaliyyətinə uyğun olmayan qərəzli, hətta təxribatçılıq əməllərə rəvac verməyə çalışan, əyinlərinə MEDİA gödəkçələri geyinmiş bezi jurnalistlər aksiyanın baş tutmadığını anladığından sonra gödəkçələrini çıxarıb, polisə qarşı müqavimət göstərməyə cəhd etmələri, necə deyirlər, "koronavirus, kor nəbəndi də belə olar", yaxud da "taylı tayın tapar" misalının sübutu deyilmi? Ancaq bütün bunlara rəğmən, qeyd edilən jurnalistlər onlar üçün yaradılan iş şəraitindən faydalanmaları yerinə, heç bir aidiyyəti olmayan şüarlar səsləndirib, vəziyyəti gərginləşdirməyə çalışdılar. Ancaq bu real faktordur ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı kifayət qədər mövcuddur və jurnalistlərin peşə fəaliyyətlərinə heç bir müdaxilə və s. çətinliklər törədilmir. Təəssüf doğuran odur ki, satqın Əli Kərimli, Cəmil Həsəneli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Qənimət Zahid və ... bu kimi xalqa düşmən olan parazitlərin sağlması mümkünsüzdür.

Ən alçaqlıq isə, C.Həsənelinin qanunsuz aksiyaya keçirmək xəbərindən sonra ingilis raporu olan satqın Sevinc Osmanqızının kanalında çağırışlar edərək bildirir ki, bir-birinə ziddiyyət təşkil edən çıxışlar edərək əvvəlcə vətəndaşlara bildirir ki, "bütün imkanlar daxilində karantin qaydalarına əməl etmək vacibdir" deyir, onun ardınca "SMS götürülsə nəyi gözləmək lazımdır? Heç bir təzyiqlə baxmadan mübarizənizi davam etdirin" çağırışı etməklə, bir-birilə daban-dabana ziddiyyət təşkil edən bu iki fikrin ikisini də səsləndirən C.Həsəneli bununla da vətəndaşları həm də qanunlara tabe olmamağa, anarxiyaya sövq etmiş olur.

Bu "peşəkar" siyasətçi sırf hüquqi məsələlərə dair status paylaşır, amma özünə bir az əziyyət verib gedib heç olmasa, inzibati Xətalar Məcəlləsinə açıb oxumur. Oxumadığına görədir ki, hüquqi məntiqdən tamamilə uzaq olan fikirlər səsləndirir. Onun bu fikirlərini oxuyan hər kəs başa düşür ki, qoca "professor" həqiqətən də qanunlardan heç xəbəri də yoxdur. Xəbəri olsaydı bilərdi ki, bu gün yumuşalma olsa da, hamı karantin rejiminin qanunlarına əməl etməlidir. Və SMS götürülsə də, hamı məsuliyyət daşımalı, qanunlara əməl etməli və bu normativ aktlar kimliyindən asılı olmayaraq qanunu pozan bütün şəxslər üçün hüquqi məsuliyyət yaradır. "Milli Şura" rəhbərinin SMS-lə icazə sistemini ələ salaraq "SMS hoqqabazlığı" kimi səviyyəsiz bir ifadə işlətməsi də bu adamın necə bərhad düşüncəyə malik olmasını açıq-aydın göstərir. Onun "SMS hoqqabazlığı" adlandırdığı pandemiyanın qanunlarına əməl etməyi ayır edə bilməməklə bir daha siyasi savadsızlığını nümayiş etdirir. MŞ sədrinin xəstə məntiqə sosial şəbəkələrdə digər ölkələrdə də karantin rejiminin qanunlarını "koronavirus hoqqabazlığı" ilə məşğul olduğunu deyib. Bu dərəcədə qərəzli olmaq bir siyasi təşkilat "rəhbəri" və bir "professor" üçün ayıbdır axı. Onun məqsədi, həmişə olduğu kimi, növbəti dəfə Azərbaycanı dünya ictimaiyyətinə mənfi yöndən tanımaqdır. Amma bu, çox çirkin məqsəddir. Əslində, bu satqın və mənəfiyyatsız C.Həsəneli kimilərə cavab verməmək də olardı. Ancaq bəzən insan ləyaqətini gözləyib susanda, "vicdan da susur"! Vicdan susanda isə faciələrin ardı-arası kəsilir. Xüsusilə mövzu Vətən, Dövlət və Qarabağdırsa, səbir kasası daşa bilər!

Bu adamın məqsədi aydındır: Azərbaycanda demokratik mühitə zərbə vurmaq, kaos yaratmaq. Ancaq bu dəfə fürsətləri olmayacaq. Çünki artıq güclü və inkişaf etmiş Azərbaycan dövləti, öz Prezidentliyi ətrafında böyük inamla birləşən xalq var. Artıq əksəriyyət və həqiqi demokratik prinsipləri meyar seçən müxalifət də bu qrupların xalq düşməni olduğunu aydın görür. Və dünyadakı karantin rejimindən istifadə edib Azərbaycana qarşı daxilə bu qruplardan istifadə edərək məkrli planlar həyata keçirmək istəsələr də məqsədlərinə çatmayacaqlar. Çünki nə Azərbaycan 30 il əvvəlki deyil, güclü dövlətdir, nə də xalq əvvəlki deyil. Və məkrli niyyətləri ele niyyət olaraq qalacaq.

Nəhayət, yazı boyunca çox düşündüm ki, bu hoqqabazlığın, qanun deyib, qanunlardan xəbərsiz olan bu hoqqabazın cavabını necə verim? Yekunda tapdım. Nə özü ilə işim olacaq, nə ətrafı ilə. Ən yaralı və kövrək yerindən vuracam bəyi: "Tryapka" - səni bu qoca yaşında biş çıxarmağa məcbur edəndir!".

Azərbaycan Ermənistan ordusunun iki zabitanı beynəlxalq axtarışa verilib. Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bu gün Ermənistan yeni təxribat planları hazırlayaraq ən yüksək siyasi səviyyələrdə əsl niyyətinin münafiqənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının qanunsuz işğalının davam etdirilməsi olduğunu nümayiş etdirməkdədir. Son aylar Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə hər vaxtla vəziyyəti yenidən gərginləşdirməyə çalışdığından xəbər verir.

Azərbaycan Ermənistanın əsgərlərini "İnterpol"da axtarışa verdi

Ermənistan tərəfinin təxribat xarakterli vaxtaşırı hücumları sülh prosesinin üzərindən xətt çəkməklə Beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükə-

sizlik Şurasının qətnəmə və qərarlarına qarşı açıq hörmətsizlik xarakterli daşıyır.

Təcavüzkar əməllərin davamı olaraq, Ermənistanın xüsusi xidmət orqanlarının tap-

şırığı ilə respublikamızın təhlükəsizliyi zərərinə - ölkəmizin müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə yolların, əlaqə vasitələrinin dağıdılmasına yönəldilən partlayışlar, o cümlədən təxribatların, habelə ölkəmizə qarşı ağır və xüsusilə ağır cinayətlərin törədilməsi ilə vəzifələndirilmiş silahlı qüvvələrin diversiyakəşfiyyət qrupunun komandiri, baş leytenant 1989-cu il təvəllüdü Alaverdyan Qurqen Vladimiroviçin avqustun 23-də cəbhənin Goranboy rayonu istiqamətində Azərbaycanın mühafizə olunan dövlət sərhədinin



nəzarət-buraxılış məntəqələrindən kənarında keçib müdafiə mövqelərimizə basqın edərək Azərbaycan ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilmiş və bu barədə ictimaiyyətə ətraflı məlumat verilib.

Qondarma rejimin daha bir oğurluq faktı aşkarlandı



Artur Osipyan: "Artsax" rəhbərliyi əvvəl-axır izahat verməlidir ki, bizneslərinin çiçəklənməsi üçün xərclənən illik 192 milyon dollar haraya gedir"

məxsus şirkətlərə verilib"

SİA "Politik"ə istinadən xəbər verir ki, Qondarma "DQR"-in (bundan sonrakı dırnaqlar bizimdir-red.) "İnqilabi Artsax Partiyasının" sədri Artur Osipyan "Facebook" sosial şəbəkəsində çıxdığı canlı yayım zamanı "Mənim hüququm" adlı "hərəkət" yaratdığını bəyan edib və bildirib ki, onun məqsədi "Artsaxda" (Qarabağda-red.) "dövlət" vəsaitlərinin necə yuyulmasını aşkarlamaqdan ibarətdir.

"Bu yaxınlarda biz "hökumətə" sorğu göndərmişdik ki, "dövlət büdcəsi" tərəfindən zəmanətə alınmış kreditlər və proqramlar barədə informasiya versinlər. "Qanun" var ki, ona görə "dövlət" ona əsasən bankdan kredit götürmək istəyənlər şəxsə zəmanət verir. Əgər həmin şəxs kreditini ödəyəcək bilmirsə, bu zaman həmin məbləğ "dövlət büdcəsi" tərəfindən ödənilir. "Dövlət" öz üzərinə risk götürür ki, bank bu və ya digər şəxsə kredit verə bilsin", Osipyan bildirib.

Sorğularına əsasən, 49 belə zəmanətlərin mövcud olduğunu deyən Osipyan bəyan edib ki, həmin kreditlərin hansı şirkətlərə hansı proqramlar vasitəsi ilə verilməsi sorğusuna cavab verilməyib və sırr olaraq saxlanılıb. O, qeyd edib ki, müvafiq kreditləri əsasən, "hakimiyyətə" yaxın olanlar alır. SİTAT: "Bizim "Arsaxdakı" mənbələrimiz həmin məlumatları təsdiq edirlər. Bundan əlavə, əldə etdiyimiz məlumatlara görə, zəmanət almış bir neçə proqramlar "Artsaxın prezidentinə"

- Araik Arutunyana məxsus şirkətlərə verilib. Xatırladım ki, Arutunyan "Artsaxın" ən böyük sahibkarlarından biridir və onun əlində "iqtisadiyyatın" əsas gəlir gətirən "sektorları" mövcuddur".

"Öz kredit risklərini "dövlətin" üzərinə qoyub ki, problemlər yarandıqı vaxt mövcud kreditləri də "dövlət" bağlasın.

"Artsax prezidentinin" "mətbuat-katibi" ilə əldə olunan məlumatları dəqiqləşdirmək üçün əlaqə saxlamağın mümkün olmadığını deyən Osipyan qeyd edib ki, əgər həmin məlumatlar təsdiqini taparsa, demək "Artsaxın prezidenti" öz "vəzifəsindən" sui-istifadə edib və yalnız müxtəlif bizneslər qurmayıb, həmçinin qeyri-sağlam rəqabət atmosferi yaradıb, yaxın adamlarını irəli çəkib, öz kredit risklərini "dövlətin" üzərinə qoyub ki, problemlər yarandıqı vaxt mövcud kreditləri də "dövlət" bağlasın. Beləliklə, "Mənim hüququm" hərəkətini yaradan Artur Osipyan "Artsax" rəhbərliyi əvvəl-axır izahat verməlidirlər ki, bizneslərinin çiçəklənməsi üçün xərclənən illik 192 milyon dollar haraya gedir.

Rövşən Rəsulov

"Faşist ideologiyasına xidmət edən Ermənistan danışıqlar masası arxasına əyləşmək əvəzinə təxribat törətməklə məşğuldur"

Son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gərginlik səngimək bilmir. Otuz ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan münaqişənin alovlanmasında maraqlıdır. Bir sözlə, Ermənistan hər vaxtla danışıqlar prosesini pozmağa, beynəlxalq müstəvidə Madrid prinsiplərinin üzərindən xətt çəkilməsinə çalışır.

Yeni görünən budur ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və yeni hərbi kampaniyaya başlamaq niyyətindədir. Bunu Ermənistan-da hərbi könüllülər dəstələrinin yaradılması, işğalçı ölkənin siyasi rəhbərləri tərəfindən edilən təhdidlər də sübut edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib.

Politoloq deyib ki, faşist ideologiyasına xidmət edən Ermənistan regionda sülhün təmin olunması üçün danışıqlar masası arxasına əyləşmək əvəzinə təxribat törətməklə məşğuldur. Ermənistan Azərbaycanla sərhəd ərazilərdə - Tərtər, Qazax və Gədəbəy istiqamətində gərginlik yaratmağa cəhd edir. Bu da münaqişənin coğrafiyasının genişlənməsi deməkdir.

Azərbaycan Ordusunun düşmənin təxribatçı hərəkətlərinə cavab verməyə hər zaman hazır olduğunu bildiren İlqar Vəlizadə çətin iqtisadi durumda olan Ermənistanın ölkəmizin gündən-günə artan gücü qarşısında aciz olduğunu qeyd edib: "Bunu Tovuz döyüşləri bir daha sübut etdi. İşğalçı ölkənin siyasi rəhbərləri, Paşinyan hökuməti gözəl anlayır ki, onun ordusu Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməz. Çünki bizim ordumuz daha güclü, daha mütəşəkkildir, şəxsi heyətinin əhval-ruhiyyəsi də yüksək səviyyədədir. Bunlar hamısı mühüm şərtlərdir".

Politoloqun sözlərinə görə, hazırda Ermənistan mülki əhalini proseslərə cəlb edərək könüllülər ordusu yaratmağa cəhd edir. Məqsəd nə yolla olursa olsun, yeni hərbi əməliyyatlara başlamaq və Azərbaycanın işğal olunmuş ərazilərini qaytarmamaqdır.

İlqar Vəlizadə deyib: "Bütün bunlar bizi adekvat cavab verməyə təhrik edir. Ordunun döyüş əhval-ruhiyyəsinin daha da yüksəldilməsində cəmiyyətin rolu böyükdür. Biz orduya dəstək olmalıyıq, vətənpərvərlik mövzusu gündəmdə olmalıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, gənclərimizin vətənpərvərliyi mövzularının inkişaf etdirilməsi, vətənpərvərlik mövzusunda yerli və xarici sənədlər və bədii filmlərin göstərilməsi mühüm şərtlərdəndir. Bununla bağlı sosial şəbəkə istifadəçilərinin üzərinə iş düşür. Qardaş Türkiyənin təcrübəsindən yararlanmaq, birgə layihələrin həyata keçirilməsi çox önəmlidir".



"Zəmanət almış bir neçə proqramlar "Artsaxın prezidentinə" - Araik Arutunyana



Tramp koronavirusla bağlı nəyi gizlədib?

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında jurnalistlərə bildirib ki, ilin əvvəlində ölkədə tələsdən, həmçinin tibbi təyinatlı malların və fərdi müdafiə vasitələrinin qiymət artımından qaçmaq üçün yeni tip koronavirus təhlükəsi haqqında dərhal məlumat verməyib. SİA xəbər verir ki, Ağ Ev rəhbərinin sözlərinə görə, Amerika səlahiyyətlilərinin nümayiş etdirməli olduqları son şeylər "çaxnaşma, həyəcan və qorxu" idi.

"Biz düşüymüz vəziyyətin qayğısına qalmalı idik. Biz liderlik və səkizlik nümayiş etdirməliyik", - Tramp deyib. O, qeyd edib ki, Amerika Bir-

leşmiş Ştatlarında "vahimə salmağa" hazırlaşmayıb. Daha əvvəl Demokratlar Partiyasından ABŞ prezidenti vəzifəsinə namizəd Cozef Bayden Trampı ictimaiyyət qarşısında koronavirus təhlükəsi barədə susmaqda ittiham edib. ABŞ koronavirusun yayılmasına görə dünyada birinci yerdədir. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya yoluxma hallarının sayı 6,5 milyonu ötürüb, 3,8 milyondan çox pasiyent sağalıb, demək olar, 195 min insan ölüb.

Ermenistan mediasında Nikol Paşinyanın idarə etdiyi dövlət haqında bədbin materialların ard-arası kəsilmir. "Hraparak" nəşri erməni cəmiyyətinin gündən-günə daha tələbkər və səbrsiz olduğu qənaətinə gəlib. Materialda qeyd edilir ki, iki il əvvəlki tolerantlıqdan demək olar ki, heç nə qalmayıb. Materialda qeyd edilir ki, bu gün artıq "İmkan verin qoy işləsinlər" çağırışları çətin eşidilir: "Amma 2 il əvvəl hər bir tənqidi sözü müzə cavab olaraq bu məzəmməti eşidirdik. "Gənc inqilabçı"lara qarşı sərhədsiz sevgi və inam var idi, onlara fəaliyyət göstərmək üçün kart-blans verildi. İnsanlara elə gəlirdi ki, dağları hərəkətə gətirəcəklər və həyat dəyişəcək, ölkənin onurğa sütunu düzələcək və yalnız biz, onları tənqid edən jurnalistlər buna mane olurduq. Bu gün artıq səbri tükənən insanlar dözümlü və səbri olmağa çağırırıq. Dəyişiklik istəyirlər və daha çox gözləmək istəmirlər. Hökumətin etdiyi hər kiçik səhv dünənki "tolerantları" özündən çıxarır, əsəbiləşdirir".



Qeyd edilir ki, insanlar hətta öz maraqlarına uyğun olan addımları da rədd etməyə başlayıblar. "Arayik Arutyunyanın Pan-Erməni Valideynlər Yığıncağı, insanları maraqlandıran sualları cavablandırması, nəhəng bir istehza, lağ və qəzəb dalğasına səbəb oldu", - deyərək nəşrdə dərc olunan məqalədə qeyd olunub.

"Quldur Paşinyan rədd olub getməlidir"

"4rd.am" saytı yazır ki, baş nazir Nikol Paşinyan xalqa olan ümidləri doğrultmayıb, ötən iki il ərzində ölkəni məhvə sürükləməklə, talançılıqla, quldurluqla məşğuldur: "Artıq 2020-ci il Ermənistan üçün sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin daha da ağırlaşması ilə xarakterizə olunmaqdadır. Əhəlinin maddi rifah halının pisləşməsi həm də daxili və xarici siyasətdə müşahidə olunur. Çünki problemlərin həllini üçün hakimiyyətin konkret siyasəti və proqramı yoxdur. Ermənistan investisiya yatırmaqda maraqlı olan şəxslər Paşinyandan qaçırırlar. Ona görə ki, yalanlarla üzleşirlər. Hazırkı hakimiyyət məcbur edir ki, biz yüksək səslə "Paşinyan hakimiyyətdə olduğu müddət ərzində heç kim aldanıb Ermənistan investisiya qoymasın" çağırışını edirik. Bu gün bir çox iş adamları Paşinyan hakimiyyəti yalanlar üzərində qurub. Gələcək iş adamlarını aldadaraq "gələcək dəfə", "gələcək dəfə" deyərək pullarımızı mənimsəyir, biz artıq inanmırıq. Baş nazir xalq qarşısında üzr istəməli və rədd olub hardan gəlib orada getməlidir".

"İravnuq" qəzeti vəziyyətin pisləşdiyini açıqlayır

"Böyük problemlər yaratdığı ölkədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial-iqtisadi müstəvidə vəziyyəti daha da gərginləşdirib". Bunu "İravnuq" qəzeti vəziyyətin pisləşdiyini açıqlayaraq yazıb. Bildirilir ki, fiziki şəxslərin də göndərdiyi pulların həcmində kəskin azalmalar qeydə alınıb. 2013-cü ildən 2020-ci ilə qədər ermənilər öz ölkələrinə bank sistemi vasitəsilə 9 milyard dollardan çox pul göndərirlər: "Yerevana ən çox valyuta axını ənənəvi olaraq Rusiyadan gəlib. Bu ölkədən pulları daha çox əmək miqrantları göndərirlər. Müstəqillik qazandıqdan sonra belə vətəndaşlarımız üçün Rusiya vətəni ölkə olaraq qalmaqdadır. Son 7 il ərzində bu ölkədən Ermənistan 6 milyard dollardan çox pul göndərilib".

Qəzet yazır ki, Ermənistanda bütün bunlarla yanaşı, əsgərlərə göstərilən laqeydlilik cəmiyyətdə narazılıq artırır. Eyni zamanda erməni ordusunun tənəzzülünü göstərən hadisələrin sayı kifayət qədər çoxdur: "Son günlərdə hərbi hissələrdən birində böyük oğurluğun üstü açılıb. İstintaq komitəsinin araşdırmaları nəticəsində məlum olub ki, müəyyən müddət ərzində hərbi hissəyə göndərilən əşyalar və tikinti materialları oğurlanıb. Oğurluğu həyata keçirməkdə ittiham olunan hərbi hissənin anbar rəisi məhkəmənin qərarı ilə nəzarətə götürüldü".

"Çorrod İşxanutyun" qəzeti yazır ki, orduda qanun pozuntuları baş alıb gedir: "Ölkəmizin hərbi-siyasi rəhbərliyi nə edəcəyini bilmir. Vahid mövqe, bitkin siyasi xətt yox-

Tükənən Ermənistan cəmiyyəti...

Paşinyan hakimiyyətinin talançılığı ölkəni daha böyük problemlərə sürükləyir

dur. Ermənistanın baş naziri Nikol Paşinyan indi ordu ilə bağlı nöqsanlarını və uğursuz qərarlarını pərdələməyə, zahirən nikbin açıqlamalarla ört-basdır etməyə çalışır. Bunun nəticəsidir ki, Tovuz təxribatı Azərbaycan ordusu və əsgərlərinin gücü ilə itkilərlə biabırçı uğursuzluğa düçar oldu. Bu bir daha Ermənistan ordusunun mövqələrinin zəifliyini göstərdi. Bununla bağlı suallar çoxdur, amma Paşinyan hakimiyyəti bu sualların, hətta ki heç birinə cavab verməyib".

Göründüyü kimi, bütün baş verənlər Ermənistan yeni çətin günlər vəd edir. Hesab edilir ki, indiki hakimiyyətin sərişətsiz siyasəti üzündən Ermənistan daha yeni böyük problemlərə üzleşəcək. Çünki Ermənistan Terror dövlətidir.

Prezident İlham Əliyev: "Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib"

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistanın terror dövlət olduğunu deyib və bildirib ki, bu gün də bu çirkin əməllərdən əl çəkmir: "Nəzərə alınmalıdır ki, mənfi qonşularımız uzun illər ərzində Tərtər suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfi qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrorudur".

Dövlət başçısı bildirib ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər: "İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda

isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: "Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölər". O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il həkm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistan-da hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir".

Prezident İlham Əliyev bütün bu sözləri Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında iştirak edə-

bağlı səsinə belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!

"Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil"

Prezident İlham Əliyev Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi sənədləri lazımsız kağız parçası hesab etdiyini bildirib: "Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından

artıq deyil, bunu nəzərdə tuturdu. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanofobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlinə məhz azərbaycanofobiya. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərbi ölkələrdə. Açınsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və biz də heç maraqlandırmırıq, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar. Ona görə bu beynəlxalq təşkilatların və bir çox ölkələrin mövqeyi, əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Siyasi və hüquqi baxımdan bizim mövqeyimiz mükəmməldir, Ermənistanın mövqeyi qüsurludur. Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq".

Münaqişənin həlli ilə bağlı dövlət başçısı bildirib ki, bunun bir yolu var - o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır: "Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayıyıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir".

Bir sözlə, işğalçı Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkərək Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməlidir, əks təqdirdə təcavüzkar Ermənistan qarşısında qüdrətli Azərbaycan Ordusunun gücünü bir daha göstərəcək.

A.SƏMƏDOVA

Əli Kərimlini Gulbekyan Fondu ilə kim bağlayır?


AXCP sədrinin əlaqələndiricisi Avropa Parlamentinin sosial-demokratlar qanadının ermənipərəst təmsilçisi İzabel Santosdur

AXCP sədri Əli Kərimlinin hazırkı vaxta qədər daim erməni lobbisi və lobbistlərlə iş birliyində olması faktı zaman-zaman mətbuatda işıqlandırılıb. Faktlara, danılmaz sübutlara əsaslanan sözügedən məsələlərdən biri də Kərimlinin daim rəhbər göstərdiyi İzabel Santosdur. O, Avropa Parlamentinin sosial-demokratlar qanadının ermənipərəst təmsilçisi, eyni zamanda, erməni lobbisinin Gulbekyan Fondunun dəstəkçilərindəndir.

O da sirr deyil ki, AXCP sədrinin "siyasi məhbus" və s. kimi məsələlərdə ən çox istinad və müraciət etdiyi, "populyar üzv" hesab etdiyi İzabel Santos bu günə qədər yalnız hakimiyyət barədə qeyri-ciddi, əsassız, sübutu olmayan çıxışlar edib, qərəzli qətnamələrin qəbulu üçün canfəşanlıq göstərmiş, dövlət və hökumət üzvlərimizə qarşı sanksiya tələbləri irəli sürüb.

İzabel Santos heç vaxt Dağlıq Qarabağın işğal olunması faktına toxunmayıb, insanlarımızın qətlə yetirilməsi, Xocalı soyqırımını kimi məsələlərdən isə ümumiyyətlə danışmayıb

Halbuki, bir dəfə də olsun Azərbaycanın haqq səsinə - Dağlıq Qarabağın işğal olunması faktına toxunmayıb, insanlarımızın qətlə ye-



ti-rilməsi, Xocalı soyqırımını kimi məsələlərdən isə ümumiyyətlə danışmayıb, Ermənistan rəhbərliyinin işğalçılıq siyasətləri ilə bağlı hesabatlardan verilmiş tələblərinin irəli sürməyib. Söz yox ki, Santosun erməni mövqeyində dayanmasının bariz sübutu və nəyə görə Azərbaycan hakimiyyətini hədəfə alması reallığı onun məhz Gulbekyan Fondu ilə sıx təmaslarda olmasındır. Yeni bu adam öz fəaliyyəti ilə etiraf edir ki, haqqın, ədalətin yanında ona görə dayanmır ki, erməni lobbisinin çərəyi ilə bəslənir. Əli Kərimli və s. kimi dağıdıcı ünsürlərin müdafiəsinə qalxmasının səbəbi isə onların Azərbaycanın dövlətçilik maraqlarına qarşı ermənilərlə eyni cihandan çıxış etmələridir.

Yeri gəlmişkən, onu da xatırladaq ki, hələ 1953-cü ildə Portuqaliyanın paytaxtı Lissabonda yaradılmış Gulbekyan Fondu Ermənistan və müxtəlif ölkələrdə olan erməni diasporlarına davamlı maddi, mənəvi və s. istiqamətdə dəstək verir, habelə ermənilərin terrorçu maraqlarını dəstəkləyir.

O, Suriya və Livan ermənilərinin işğal altındaki ərazilərimizə

köçürülməsi təşəbbüsünü dəstəkləyir

Digər tərəfdən, Gulbenkyan Fondunun Birləşmiş Krallıq və Fransanın paytaxtı Parisdə nümayəndəlikləri də mövcuddur. Əli Kərimlinin "Avropa Parlamentinin populyar üzvü" kimi təqdim etdiyi İzabel Santos isə portuqaliyalıdır. Bu avropalı ermənipərəstin Gulbenkyan Fondu ilə sıx əməkdaşlıqda olması və həmin Fondun ianələr alması haqqında internet resurslarından məlumatlar əldə etmək heç də çətin deyil. Həmçinin, İzabel Santos Gulbenkyan Fondunun Suriya ermənilərinin işğal olunmuş Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi və onlar üçün evlərin tikilməsi, eləcə də sosial infrastrukturun yaradılması kimi işlərə yardım edir, habelə Livan ermənilərinin də işğal altındaki ərazilərimizə və Ermənistan köçürülməsi təşəbbüsünə dəstək göstərir. Bu zaman sual yaranır ki:

1. Erməni lobbisinin maliyyə təşkilatı olan Gulbenkyan Fondu ilə AXCP sədri Əli Kərimlinin hansı bağlantısı ola bilər?

2. Tofiq Yaqublu məsələsinin məhz erməni lobbisi tərəfindən şişirdilməsində İzabel Santosun hansı maraqları dayanıb?

3. Hansı səbəbdən Əli Kərimli erməni lobbisinin dəstəklədiyi siyasətlərə istinad edir, onları "populyar" adlandırır?

4. Bu kimi faktlar sübut etməmi ki, İzabel Santos kimi Əli Kərimlinin də maliyyəsi Gulbenkyan Fondundan gəlir, yaxud ortada hər iki şəxs arasında anlaşma mövcud olsun?

Əslində, bu suallar yekun olaraq belə bir nəticə hasil edir. Məsələn, əgər Əli Kərimlinin övladları Böyük Britaniyada və ABŞ-da qayğısız həyat yaşayırlarsa, onların gəlir mənbələrinin ya birbaşa, ya da dolayısı ilə Gulbenkyan fondundan gəlməsi şübhələr doğurmur.

Rövşən NURƏDDİNOĞLU



Tahmasib Novruzov

Şaqqıldağın kəraməti və ya Surətin yeni surəti!

Yenə rəhmətlik Şükür kişinin kəlamlarından başlamalı oludum. Sovet dövründə kənd sovetlərinə yun planı qoyurdular. Kənd sovetlərinin rəhbərləri də düşürdülər camaatın canına. Dövlətin müəyyən elədiyi qiymətlə hər ev flan qədər yun verməlidir. Camaat da hökumətlə hökumətlik eləyəsi deyildi ki! Məcbur olub həyatlarındakı qoyunları qırxdı yununu dəyər-dəyməzinə verirdilər onlara. Verməsəydilər sovetlik onlara arayıf-flan verməzdi axı! Xülasə, fikrim o zamankı hökumətin camaatdan şəxsi məhsulunu zorla su qiymətinə almasını pisləmək deyil.

Zatən sovet dövründə nə yaxşı idi ki, bu da yaxşı olaydı? Məqsədim hökumətlə xalq arasında gedən bu "yun" alveri ilə bağlı Şükür kişinin dediklərini diqqətinizə çatdırmaqdan və sonra bunu niyə xatırladığımı səbəbini açıqlamaqdan ibarətdir. Yenə şıdırdığı yun yığırdılar. Şükür kişi getirib yununu verdi, qəpik-quruşunu aldı. Qayıdanda, adəti üzrə yaxınlaşdı bizə (yəni cavanlara) və dedi: - A cavanlar, bilirsiniz ki sovetlik niyə yun almağın üstünə belə düşüb? Yaxşı pul qazanırlar, ona görə. İndi tərtəmiz yunu aparacaq, bir akt bağlayacaq ki, əhalidən alınmış yunun bu qədər şaqqıldağ (Yəni qoyunun yuna yapışmış quru peyini) oldu və üstündən çıxıb o pulu qoyacaq ciblərinə. Yəni, bu alverdə əsas gəlir mənbəyi şaqqıldağdı! Bunu deyib boşalmış yun kisələrini çiyinə atıb yoluna davam elədi. Şükür kişinin digər kəlamları kimi bu kəlamın da mahiyyətinə o qədər varmadığı o zaman. Amma ötən əsrin sonlarında bütün bölgədə "Yun Surət" kimi tanınan Surət Hüseynovun birdən-birə milyonçu kimi ortaya çıxmasının, sonra inqilab (?) eləməsinin, başına dəstələr yığıb dövlət çevrilişləri etmək istəklərinin şahidi olanda, rəhmətliyin dedikləri yadıma düşdü. Bir sovetlik ən çoxu bir ton yun yığardı. Amma Yevlax Yun fabrikinə (indi şirkət olub) ildə min tonlarla yun gəlirdi. Və bütün gələn yunun azı 25-30 faizini şaqqıldağa çıxanda, görün nələr qazanc əldə edilirdi. Halbuki, o dövrün adamları bilir ki, Yevlax Yun fabriki yuyulub təmizlənməmiş yunu ümumiyyətlə qəbul etmirdi. İndi görün qoyun yunundakı şaqqıldağın nə qədər kəraməti varmış ki, Surət Hüseynov onun hesabına milyonlar əldə elədi, sonra ölkənin başına keçmiş üçün minlərlə müzdlü adamlar tutdu özünü! Bir qələm adamı kimi içində nə milli ruh, nə vətən eşqi, nə də başında düz-əməlli ağı olmayan bu zavallı haqqında heç vaxt yazmaq istəməmişəm. Kimlər üçünsə təhlükəli göründüyü zamanda - 1993-cü ilin iyulunda Milli Məclisin tribunasından onun Ağdamın işğalında "önəmli rol" haqqında ən kəskin ittihamlarını səsləndirmişəm. Həmin sessiyada Baş Nazir kimi onun özü də birinci sırada əyləşmişdi. Bu, o zaman idi ki, ölkənin qanui Prezidenti də, Ali Sovetin sədri də, Baş Naziri də, Dövlət katibi də, digər yetkililəri də Surətin Gəncədə yerə bərkədən vurduğu təkirdən qorxub hərəsi dünyanın bir tərəfinə qaçmışdı. İnanmayanlar olsa, həmin çıxış indi də youtube portalında var və kim istəsə daxil olub baxa bilər. Amma sonradan bu gərəksiz fiqur haqqında nəsə deməyi lüzumsuz bilmişəm. Di gəl son zamanlar ölkədə aparılan inqilabi xarakterli islahatlar sırasında klanlaşmış kadrların hakimiyyətdən kənarlaşdırılması müqabilində, həmin klan şəbəkənin bəzi yetkililəri tərəfindən digərləri kimi onun da ortaya atılması, "mən də varam" deməsi məni hövsələdən çıxardı. Mən bu adam haqqında çox şeylər bilirəm və lazım gələrsə (Yəni belə anti-dövlət fəaliyyətini davam etdirsə) onları bir-bir sapa düzüb qoyaram oxucularımın qabağına. Amma indilikdə yalnız birini deməklə kifayətlənəcəyəm. 1992-ci il, dekabrın 21-də başlanması, dekabrın 23-də Xankəndə Azərbaycan Bayrağının sancılması nəzərdə tutulan əməliyyatı Surət necə pozdu? Rəhim Qaziyevlə Tərtərdəki qonaq evində baş verən və məhz onun döyülməsi ilə nəticələnən mübahisədən sonra, Rəhimlə birləşib həmin əməliyyata cəlb edilməsi nəzərdə tutulan hava, artilleriya və ağır texnikanı niyə döyüş mövqeyindən geri çəkildilər? Nəticədə Mehman Səlimovun komandanlığı altında hərəkət edən 384 nəfərdən ibarət Daxili Qoşunların əsgərlərini niyə qurban verdilər? Cavab birmənalıdır: Rusiyanın sifarişlərini yerinə yetirən Rəhim Qaziyev Tərtərdə aranı qarışdırdı (O, bunu çox məhərdə bacarırdı) və Surətə dəyən bir yumruğu bəhanə gətirib, onunla birgə əməliyyatı pozdular. Həmin dövrdə sürətlə irəliləyən Azərbaycan ordusunun qarşısında aciz qalan həyrlər məhz bundan sonra üstünlük əldə etdilər və nəticəsi də hər kəsə bellidir. Məncə təkce bu fakt onun haqqında qəti düşüncəyə qərar verməyə kifayətdir. Əcəba, bəs illər ötəndən sonra bu adamın yenidən ortaya düşməsinə səbəb nədir? Bəlkə düşünür ki, atalar demiş, yağışlar yağıb, qaysaqlar örtülüb? Yox əşna, sənin açdığı qaysaqları heç tornada qasırdığı da yuya, üstünü örtə bilməz. Yaxşısı budur, ölkəni qarışmış hesab edib, yenidən ortaya atılmaq fikrindən vaz keçsən. Yenə yun var, yenə yun şirkəti var, yenə şaqqıldağ var! Allahdan şaqqıldağa bərəkət dile, get biznesinlə məşğul ol. Görmürsən xaricdə oturub siyasi biznes quranlar nə günə düşürlər? Onların da, onlara ağı verən bəzi keçmiş məmurların da, keçmiş məmurlara ağı verən xaricdəki qüvvələrin də ömürlərinə az qalıb. Onlara baş qoşub sən də ömrünü qısaltma. Kefli İsgəndər demiş, necə yatmışan, elə də qal. Yorganını başından bir də atıb, qalxıb o birilər kimi sən də səs-küy salsan, əmin ol ki, onların quyruğuna sən də bağlanacaq. Çünki Azərbaycan artıq o Azərbaycan deyil ki, xaricdən müxtəlif vasitələrlə təzyiq edib, sən kimiləri, Rəhim, Əlikram kimiləri ömürlük həbsdən xilas elətdirsinlər. Rəbbim dövlətimizi və liderimizi qorusun! AMİN!

Polis əhaliyə müraciət etdi: Bu avtobuslara minməyin!

Daxili İşlər Nazirliyi və Baş Dövlət Yol Polisi İdarəsi şəhərdaxili ictimai nəqliyyat vasitələrindən istifadə edən hərəkət iştirakçılarının tibbi maskalarla bağlı müraciət edib. Müraciətdə deyilir:

Son vaxtlar paytaxt Bakıda fəaliyyət göstərən şəhərdaxili avtobus marşrutlarında bəzi sürücü və sənişinlərin tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməmələri, eləcə də avtobuslarda həddən artıq sənişin sıxlığının yaşanması müşahidə edilir. Sənişinlərin məsafə gözləmədən bir-birləri ilə yaxın təmasda olmaları, onların koronavirus (COVID-19) infeksiyasına kütləvi şəkildə yoluxma riskini artırır və son bir neçə gündə ölkə ərazisində yoluxma sayının yüksəlmə səbəblərinin daha çox məhz bu faktorla əlaqəli olması ehtimal edilir.

Qeyd olunan halların qarşısının alınması məqsədilə BDYPİ bir daha hərəkət iştirakçılarında, xüsusilə ictimai nəqliyyat vasitələrindən istifadə edən sənişinlərdən xahiş edir ki, özlərinin və yaxınlarının sağlamlığının qorunması naminə, habelə bu tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb edilməmələri, eləcə də xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi üçün mütləq qaydada tibbi maskalardan istifadə etsinlər və avtobuslarda mümkün qədər daha çox sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq, sənişinlərin sayı nisbətən artıq olan ictimai nəqliyyat vasitələrinə minməkdən çəkinsinlər.



84 yaşlı arıcıdan sağlamlıq sirrləri

Ağstafa rayonunun kür çayı sahilində yerləşən Qarayazı kənd sakinisi Əmiraslan Qurbanəliyev 1967-ci ildən arıçılıqla məşğul olur. O, sağlam və gümrah qalmağının sirrini arıçılıqla məşğul olmağında görür. Əmiraslan Qurbanəliyev indiyə kimi təsadüfi hallarda xəstələndiyini, infeksiya xəstəliklərindən isə tamamilə uzaq olduğunu söyləyib. Buna əsas səbəb arı məhsullarından mütəmadi olaraq istifadə etməsidir. Vaxtı ilə 160-dan çox arı ailəsi saxlayan 84 yaşlı Əmiraslan kişi hazırda 35 arı ailəsinə baxdığını bildirib.



Azərbaycan toyları milli-mənəvi dəyərlərimizin əsasıdır

Azərbaycanda toy adətləri - Azərbaycan mədəniyyətinin tərkib hissəsidir. Əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sistemində çevrilmişdir. Toy rəsmi nikah mərasimi olmaqla yanaşı bir-biri ilə bağlı təntənəli ənənələr (qız bəyənmə, elçilik, nişanlılıq dövrü, toy öncəsi adətlər, toy və s.) sistemidir. Milli toy adətlərində Azərbaycan xalqına xas olan bütün müsbət xüsusiyyətlər öz əksini tapmışdır.

Azərbaycanın toy adət-ənənələri həm başqa xalqların adətlərinə təsir etmiş, həm də özü digər xalqların mədəniyyətindən müəyyən elementlər götürmüşdür. Toy adətlərinə zamanın təsiri hiss edilməkdədir. Son dövrlərdə toyların bir qayda olaraq xüsusi şadlıq saraylarında təşkil edilməsi, bəy-gəlin rəqsinin hazırlanması, mələk libasında kiçik qızların bəy-gəlin ətrafında rəqs etməsi, toyda müasir rəqs üçün vaxt ayrılması, toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, bal ayının (deyim və adət XIX əsrdə digər xalqların mədəniyyətlərindən götürülmüşdür) keçirilməsi də bu qəbildəndir. Cəmiyyətə Çiçək yazır ki, bədii və tarixi əsərlərdən də məlumdur ki, Azərbaycan ailəsi tarixən zəngin adət-ənənələrə malik olub. Əsrlərin sınağından çıxan bu adət-ənənələr indinin özündə də cəmiyyətdə və insan həyatında mühüm rola malikdir. Bəli, məhz adət-ənənələrimizin saflığının nəticəsidir ki, ölkəmizdə qurulan ailələr möhkəmliyi və mükəmməlliyi ilə başqa cəmiyyətlərin ailə ittifaqlarından seçilir. Bütövlükdə götürdükdə, ailə dəyərləri məsələlərində milli və etnik adət-ənənələrin rolunu danmaq mümkün deyil. Bu mühüm amili şərtləndirən bir sıra faktorlar var: bizim cəmiyyətdə valideynlər övladının təlim-tərbiyəsindən tutmuş onun fərd olaraq hərtərəfli yetişməsi, təhsil alması və cəmiyyət üçün layiqli şəxsiyyət kimi formalaşmasında özünəməxsus rol oynayırlar: bəzi hallarda fərdin inkişafına əngəl törətsə də, ailə bağlarının möhkəmlənməsində, sosiallaşmada - yardımlaşmada bu cəhətlərin məxsusi roluvar. Çox sayda azərbaycanlı valideyn övladının xoşbəxt olmasına çalışır və bu yöndə üzərində böyük məsuliyyət hiss edir: məhz bunun nəticəsidir ki, milli ailəmizdə hər zaman böyük-kiçik yeri tanınıb, böyüyə yüksək hörmət mühiti olub.

Sadalanan bu xüsusiyyətlər bir çox ölkələrdə olduqca zəif inkişaf edir, yaxud bizdə olduğu qədər bir-birini tamamlamır, mükəmməl halda deyil. Azərbaycanda olan nigah mərasimləri - toy-düyün adətləri, qohumluq modelləri dünyanın çox az sayda xalqlarında mövcuddur. Milli ailənin təməli qoyulan toylarımız əksər qohum-əqrəbanı, tayfa və nəslə bir araya gətirir, məişət hadisəsindən çox mədəni-sosial fakta çevrilir. Toy və ailə dəyərləri qohumluq əlaqələrinin dayanıqlığını saxlamaqla yanaşı, həm də o münasibətlərin daha

da möhkəmlənməsinə təkan verir: elçilikdən başlamış, ta əsas toy mərasimində qədr qohumların bir araya gəlib yaxından ünsiyyət qurmasına gözəl şərait yaradır, bu isə, öz növbəsində, qohumluq əlaqələrinin itməsinin qarşısını alır. Xalqımızın toy adət-ənənələrinin yaxşı tərəfi həm də ondan ibarətdir ki, qohum olan tərəflərin bir-birini yaxından tanıması, bunun nəticəsində uğurlu izdivacın qurulması üçün şərait yaradır. Toydan əvvəl şərti olaraq bir sıra prosedur mərhələsinin olması tərəflərə düzgün seçim imkanı yaradır. Çünki toya qədər bir sıra mərhələlərin (ad etmə, kişi və qadın elçiliyi, nişan və s.) keçilməsi vaxt etibarilə doğru-düzgün qərar çıxarmağa və seçim etməyə imkan verir. Xalqımızın başqa bir gözəl adəti də var: müasir dövrün psixoloqlarını, ailə məsləhətçilərini əvəzləyən valideyn və aqsaqqal xeyir-duası alan cütüklərin qurduğu ailə uzunömürlü və ruzili olur. Ata-ana övladının nailiyyətlərinə sevinir, nöqsanları üzə çıxanda isə üzülür və onun aradan qaldırılması istiqamətində ciddi şəkildə çalışır, çünki ailəsi üzərində daim valideyn məsuliyyətini hiss edir: bütün bunların qarşılığında övladlar da üzərlərinə düşən borcu yerinə yetirməyə çalışırlar. Başqa sözlə, valideynlər də ardıcıl olaraq öz üzərlərində övladlarının məsuliyyətini hiss edirlər. Bu müqəddəs məsuliyyətin nəticəsidir ki, Azərbaycanda kimsəsizlər və qocalar evində olan yaşlıların sayı başqa dövlətlərlə müqayisədə çox aşağıdır. Bu ciddi faktın özü bir daha sübut edir ki, Azərbaycan ailəsində valideyn, eləcə də övlad məsuliyyəti institutu möhkəm əsaslar üzərində bərqərarlıdır. Sadalanan bu kimi ülviləşdirilmiş dəyərlər Azərbaycan ailəsinin təməl prinsiplərinin daha sağlam əsaslar üzərində möhkəmlənməsinə xidmət edir və bu cəhətlər həm də Azərbaycanda boşanmaların sayının azalmasına, eyni zamanda mükəmməl ailə modelinin ortaya çıxmasına xidmət edir. Azərbaycanın milli ailə modelini bir sıra xarici ölkə vətəndaşları özləri üçün nümunə hesab edir və mümkün qədər bundan bəhrələnməyə çalışırlar, çünki ailə məsələlərində adət-ənənələrimiz ciddi sosial-etnik əhəmiyyətə malikdir. O cür milli sistemin formalaşması, təbii ki, əsrlərdən bəri xalqımızın milli dəyərlərindən süzülüb gələn adət-ənənələrin bəhrəsidir. Zaman sübut etdi ki, Azərbaycan ailəsinə təsir göstə-

rən adət-ənənələr qısamüddətli əsaslara söykənmir, xalqımızın öz milli ruhundan qaynaqlanan mənəvi duyğudur. Ölkəmizdə hər zaman ailə öndə gələn müqəddəs dəyərlər sistemi sayılıb, ona görə də bu müqəddəs dəyərlərin mühafizə olunmasında, milli-mənəvi dəyərlərimizin bizim üçün yazılmamış qanunları çərçivəsində, hətta dövlətçiliyimizin belə bütövlənməsinə xidmət göstərən cəhətlər çoxluq təşkil edir. Milli ailə dəyərləri sistemində Azərbaycan xalqının etnik kimliyində birmənalı olaraq adət-ənənələrin dayanıqlı rolunu öz əksini tapır. Ailənin uca, əziz, müqəddəs tutulması, bütün dəyərlərin fəvqündə durması onun möhkəmliyinə, dayanıqlığına aparıb çıxarır. Xalqımızın milli yaddaşında ailənin mühafizə olunmasında, bütöv bir müqəddəs ocaq anlamında tanınmasında tarixi dəyərlərimizin qorunmasının böyük əhəmiyyəti var. Ailə dəyərləri, adət-ənənələrimiz bir-birilə sıx bağlıdır, onları biri digərindən ayrı təsəvvür etmək doğru olmazdı. Cəmiyyətimizin sağlam təməlini təşkil edən ailənin rolunun böyük olması ilə yanaşı, milli adət-ənənələrin də, dəyərlərimizin də rolu müstəsna əhəmiyyətlidir. Milli ailə ilə bağlı olan adət-ənənələrimizin dağılma təhlükəsi, aşınması, deqradasiyaya məruz qalması cəmiyyətə də öz mənfi təsirini göstərməkdədir. Son vaxtlar ictimaiyyətimizdə müəyyən yanlış təsəvvürlər formalaşmış: bəziləri elə hesab edir ki, qloballaşma şəraitində baş verənlərdən qaçmaq mümkün deyil, müasir dəyərləri tam əxz etmədən, milli təfəkkür tərzimizdən keçirmədən, ənənələrimizə tam uyğunlaşdırmadan qəbul etmək lazımdır. Bunun nəticəsində bizdə ailə münasibətlərində müəyyən problemlər ortaya çıxıb, tarixən formalaşan dayanıqlı ailə modeli dağılmaq təhlükəsi ilə üzləşir. Bu sadalanan amillər bütöv halda cəmiyyətimizdə bir sıra xoşagəlməz tendensiyalara aparıb çıxarır. Söz yox ki, bu cür meyillər, yanlış təfəkkür tərzisi nəticələr verir: belə milli məsələlərdə son dərəcə həssas və diqqətli olmalıyıq. Belə zərərli vərdişlərin cəmiyyətdə dərin kök salmasına imkan verilməməli, bu məsələlər bizim ictimaiyyəti, dövlət qurumlarının nümayəndələrini, ziyalıları düşündürməlidir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün açıqladığı qaydalara əsasən mayın 18-dən sonra bir çox sahələrdə karantin qaydalarının yumşalması nəzərdə tutulub. Buna baxmayaraq, toy məclislərinin təşkilinə qoyulan qadağa hələ də qüvvədədir. Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) rəhbəri Tahir Əmiraslanovun sözlərinə görə, karantindən sonra toy məclislərinin bərpası gedişatdan asılı olacaq. Baş kulinar qeyd edib ki, dövlə-



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demografiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

tin qərarlarına laqeyd yanaşmaq düzgün deyil: "İnsanlar dərk etməlidirlər ki, koronavirusun yayılma səbəbi nə olur olsun, bu pandemiya mövcuddur və deyilənləri etməyə məcbur olmaq. Əvvəllər toy məclislərində israfçılığın baş alıb-gətməsindən şikayətlənirdik. Hətta sadə formaya keçməsinə, ailə, qohum-əqrəba arasında nikah məclisi ilə əvəzlənməsini təklif edirdilər. Nə oldu ki, indi hamı toy etmək arzusuna düşdü? Sosial şəbəkələrdə daha çox yazırlar, toy məclislərinin bərpasına icazə verilməsini tələb edirlər. Buna nə ehtiyac var? Kim evlənmək istəyirsə, nikah bağlayıb, ailə arasında çox kiçik tədbir edə bilər". Koronavirusdan sonra toylarda israfçılığın aradan qalxacağı haqqında iddialara gəlincə isə, Tahir Əmiraslanov adətlərin dəyişməyəcəyini deyir: "Qətiyyətlə gözləmirəm! Biz xalq olaraq, "dambat"ıq. Özümüzü göstərməliyik. Avropada yaxın qohum dedikdə, atana, bacı-qardaş nəzərdə tutulur. Bizdə isə qohum şəcərəsi xeyli böyükdür. Toya uzaq qohumlardan kimi isə çağırmaqda inciyirlər. Yaxud toy sahibi özü maraqlıdır ki, hər kəsi restorana yığsın, toyu nümayiş etdirdirsin, özünü göstərsin. Virusun tamamilə aradan çıxmıdığı vaxtda isə bu cür mənasız göstərişləri kənara qoymaq lazımdır. Dedi-yim kimi, kim evlənmək istəyirsə, nikah üçün müraciət etsin, evlənsin. Toylar üçün icazə verilməsi məqsəduyğun da deyil.

Ən azı yanvar ayında qədər bu cür kütləvi tədbirlərə məhdudiyət olmalıdır. İcazə verilən də isə toya dəvət edilən qonaq sayını ən azı 3 dəfə azaltmaq gərəklidir. Məsələn, bir stol ətrafında əvvəlki kimi 12-15 nəfər deyil, 3-5 nəfər otursa daha yaxşıdır. Amma maskadan istifadə tapşırılsa, yemək məsələsi anlaşılmazlıq qalacaq. İstənilən halda sosial məsafəni qorumaq, hər qonaqla öpüşüb-qucaqlaşmamağa çalışmaq, gigiyena qaydalarına əməl etmək lazım olacaq".

T.Əmiraslanovun sözlərinə görə, restoranların işi heyəti, xüsusilə aşpazlar və ofisiyentlər hər 3 aydan bir koronavirus testindən keçməli olacaqlar: "Bu, pulsuz aparılacaqsa, lap yaxşı. Amma müayinələr onların öz hesabına olsa, çətinlik yaranacaq. Nəzərə alsaq ki, onların mütəmadi qoruyucu vasitələr istifadəsi də tələb olunacaq, bu zaman xüsusilə, günümüzün çalışan işçiləri bu şərtlərə əməl etməyə pul çatdırmayacaqlar. Bütün bunları qaydasına salmaq üçün iş aparılır. Restoran sistemi çox mürəkkəbdir. Kommunal xərcləri çoxdur. Ərzağa verilən pul restorana adam gəlməyə batır. İşçilər dağılıqda həmin kadrların yenedən bir araya toplanması çətin prosesdir. Avadanlıqlar işləmədikdə yararsız hala düşür. Zəncirvari proses olduğuna görə, bununla bağlı xüsusi qaydaların müəyyənələnməsinə ehtiyac var"

Vahid Ömərrov f.ü.f.d.



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

11 sentyabr

SƏS

Son səhifə

“Amaci” yenidən
efirlərə qayıdır



Bir vaxtların məşhur hind serialı “Bu zalım dünyada doğulma” yenidən efirə qayıdır. Axşam.az xəbər verir ki, daha çox baş qəhrəman Amacinin adı ilə tanınan ekran işini “Space” yenidən yayımlayacaq.



2009-cu ildə lentə alınan və 2012-ci ildə Azərbaycan da efirə gedən və yarımçıq kəsilən serialın köhnə bölümləri ilə yanaşı yeni bölümləri də nümayiş olunacaq.

“Bu zalım dünyada doğulma” serialı böyük qalmaqal yaratmış və yarımçıq efirdən qaldırılmışdı. Qeyd edək ki, Virpur kəndində baş verən hadisələrin əks olunduğu serialda Meqna Malik, Nataşa Şarma, Aditya Redic, Şikha Pərvin, Şivaqi Şarma və başqaları rol alıblar.

Qrizmann “Barselona”dan ayrılır?


“Barselona”nın futbolçusu Antuan Qrizmann komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Kataloniya klubundan getməyəcəyini və komandada xoşbəxt olduğunu deyib: “Gələcəyim “Barselona”dadırımı? Bəli. Mənim bəməmdə həqiqətə uyğun olmayan xəbərlər yayılır. Bunu anlamıram. “Barselona”da çox xoşbəxtəm. Klubun və baş məşqçinin mənə güvəndiyini bilirəm. Hamımız üçün çox qarışıq bir mövsüm keçdi. Amma yeni mövsüm başlayır”.

Qeyd edək ki, fransalı oyunçu La Liqa təmsilçisinə ötən il “Atletiko”dan keçib. Onunla “Çelsi” və “Nyukasl” yaxından maraqlanırdı.



Məşhur aktyor vəfat etdi

Türkiyənin məşhur aktyoru Halil Kumova sətəlcəmdən vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Zalo” adlı filmin çəkilişləri zamanı halı pisləşən 64 yaşlı aktyor xəstəxanaya aparılıb. Həkimlər H.Kumovaya tibbi müdaxilə göstərsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, aktyor indiyə qədər 100-ə yaxın serial və filmə rol alıb.



ŞOK: Bu xanım ərindən aylıq 15 milyon təzminat istəyir

Repçi Dr.Dreyin 24 illik arvadı Nikol Youngin boşandıqdan sonra ərindən istədiyi təzminatın miqdarı ortaya çıxıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ərindən aylıq 15 milyon lirə (3,4 milyon manat) təzminat istəyir. Nikol xərclərini belə sıralayıb:

- * Əyləncə üçün ayda 6 milyon 700 min lirə
 - * Geyim üçün ayda 1 milyon lirə
 - * Yardım və dərəklərə xərcləmək üçün ayda 930 min lirə
 - * İpoteka üçün ayda 745 min lirə
 - * Təhsil üçün ayda 450 min lirə
 - * Telefon, mobil və e-mail ödəmələri ayda 150 min lirə
 - * Paltar, yuma-qurutmaq üçün ayda 75 min lirə
- Qeyd edək ki, cütliyin 19 və 23 yaşında Truli və Truic adlı iki övladı var.



Bu serialın yayım tarixi açıqlandı

Baş rolunu Cansu Dere ilə Caner Cindorukun paylaşdığı “Sadakatsız” serialının aktyor heyəti bəli olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rejissorluğunu Neslihan Yeşilyurtun etdiyi ekran işində Özge Özder, Eren Vurdem, Taro Emir Tekin, Berrin Keklikler, Yeliz Kuvancı, Burak Sergen də iştirak edəcək. Serialın oktyabrda izləyicilərə təqdim olunacağı ehtimal olunur. Qeyd edək ki, “Sadakatsız” dünyaca məşhur serial “Doktor Foster”in motivləri əsasında lentə alınacaq.



Ağcabədi sakini motosikletlə piyadanı vurub

Ağcabədi şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 9-da saat 6 radələrində Ağcabədi şəhəri ərazisində şəhər sakini Ə.Quliyev idarə etdiyi motosikletlə yolu keçən həmyerlisi Şərqiyyə Nəcəfovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb. Ağcabədi RPS tərəfindən araşdırma aparılır.



Bakıda qadınlara qənim kəsilən oğru tutuldu

Bakıda oğurluqla məşğul olan qadın tutulub. Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə aqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Serxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilib. Araşdırmalar davam etdirilir.



Dayısı 1 yaşlı uşağı öldürdü

Bakıda bir yaşlı uşağı dayısı avtomobillə vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sentyabrın 9-da saat 15 radələrində Xətai rayonu ərazisində V.Əliyev “BMW” markalı avtomobili idarə edərkən bacısı oğlu, bir yaşlı Ziya Məmmədovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Xətai RPİ tərəfindən araşdırma aparılır.



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yayılır, səhifələnilir.
“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc, SİA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600